

N.SALMANOVA,
S.QARAYEVA

POLİATLONUN nəzəri əsasları

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI
AZƏRBAYCAN RESPUBLİKASI GÖNCLƏR
VƏ İDMAN NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ
VƏ İDMAN AKADEMİYASI

N.SALMANOVA, S.QARAYEVA

POLİATLONUN NEZƏRİ ƏSASLARI

(magistrlər üçün dərslik)

Dərslik Təhsil Nazirliyinin
818 sayılı 22.07.2015-ci il tarixli
əmrinə əsasən çap olunur.

BAKİ - 2015

Elmi redaktor: E.HÜSEYNOV

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdürü, fəlsəfə doktoru

Rəy verənlər: İ.ISMAYILOV

Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin I müavani, fəlsəfə doktoru, professor

Azərb. DBTİA

KİTA - XAN F.HÜSEYNOV

81399

AzDBTİA-nın «Atletikanın nəzəriyyəsi və metodikası» kafedrasının müdürü, fəlsəfə doktoru, professor

N.B.Salmanova, S.Q.Qarayeva

«**Poliatlonun nəzəri əsasları**». «Araz» nəşriyyatı,
Bakı-2015, 104 səh.

Dərslik magistr təhsil səviyyəsində «İdman məşqinin nəzəriyyəsi və metodikası ixtisası üzrə «Poliatlonun müasir problemləri» fənninin programı əsasında hazırlanmışdır. Dərslikdə poliatlonun müasir aktual problemləri, poliatlonun hərəkətlərinin biomexaniki əsasları, texniki ustalığın model göstəriciləri, idman məşqinin əsasları, əsas istiqamətləri, çoxillik məşq prosesinin mərhələləri, planlaşdırma və modelləşdirmə, hazırlığın monitorinqi öz əksini tapmışdır.

Dərslik magistrlar, müəllimlər və məşqçilər üçün nəzərdə tutulmuşdur.

Ön söz

Poliatlonda müvəffəqiyyəti yüksək səviyyəli, xüsusi qabiliyyətli poliatlonçuların səmərəli, çoxilik hazırlıq prosesi sayəsində əldə etmək mümkündür.

Yüksək dərəcəli poliatlonçuların hazırlıq sisteminin elmi cəhətdən işlənilməsi, tədqiqat işlərinin aparılması, aktual problemlərin aşkarlanması həll olunması idman sahəsində nailiyyətlərin əldə olunmasında əsas amillərdən biridir. Uşaq idmanın inkişafı, hazırlığın düzgün aparılması bu sahədə ali təhsilli, peşəkar kadrların olması ilə şix əlaqədardır. Son zamanlar dövlətimizin idmana qayğısı, azərbaycan idmançılarının beynəlxalq arenadaki uğurları, bədən tərbiyəsi və idmanın dövvlət tərəfindən nəzarətdə saxlanılması idman akademiyasının məzunlarının məşqçi kimi fəaliyyət göstərmələrinə güclü təkan vermişdir. Bu da öz növbəsində məşqçilərdə xüsusi biliklərin əldə olunmasının aktuallığını daha da artırır. Məşqçilər bu bilikləri elmi cəhətdən əsaslandırmış, təlim prinsiplərinə cavab verən lazımı ədəbiyyatdan, dərslik və metodiki vəsaitlərdən əldə edə bilərlər.

Magistrler üçün nəzərdə tutulmuş dərslikdə poliatlonun inkişafının əsas mərhələləri, növlərinin xüsusiyyətləri, hərəkətlərinin biomexaniki əsasları, poliatlonçuların texniki ustalığının model göstəriciləri, proqnozlaşdırma və modelləşdirmə, hazırlığın monitorinqi üz əksini tapmışdır.

I FƏSİL.

POLİATLONUN ƏSAS İNKİŞAF MƏRHƏLƏLƏRİ, NÖVLƏRİNİN XÜSUSİYYƏTLƏRİ VƏ AKTUAL PROBLEMLƏRİ

1.Poliatlonun inkişafının əsas mərhələləri.

Poliatlonun tarixi otuzuncu illərin ikinci yarısından başlanır. 1937-ci ildə Ümumittifaq Bədən Tərbiyəsi və İdman Komitesi "Əməyə və SSRİ-nin müdafiəsinə hazırlam" kompleksi əsasında idman çoxnövçülüyü üçün şəxsi komanda birinciliyinin Əsasnaməsini təsdiq etdi. Bu birinciliyin əsas məqsədini məşğul olanların hərtərəfli fiziki hazırlığını artırmaq, sağlamlıqlarını möhkəmləndirmək və kompleksin idman istiqamətini inkişaf etdirmək təşkil edirdi.

Birinciliyin programına aşağıdakılardaxil edilmişdi:

Kişilər üçün: 100m qaçış, 1000m kross, qaçaraq uzunluğa tullanma, 100m üzmək, atıcılıq.


Qadınlar üçün: 100m qaçış, 500m kross, qaçaraq uzunluğa tullanma, 100m üzmək, atıcılıq.

Ayrı-ayrı növlər və bütün çoxnövçülük üzrə idmançıların nəticələri xüsusi xallar cədvəli üzrə hesablanırdı.

1938-ci ildə ƏMH kompleksinin I və II pillələrinin çoxnövçülüyü üzrə şəxsi-komanda birinciliyinin yeni Əsasnaməsi təsdiq edildi. Bu əsasnamə öz çətinlik dərəcəsinə görə əvvəlkindən fərqlənirdi. Yuxarıda göstərilən hərəkətlərdən əlavə kompleksin II pilləsinin çoxnövçülüyünün programına 10 və 20km

məsafələrə velosiped surmək daxil edilmişdi. Yarış iki gün ərzində keçirilirdi. İkinci gün üzgüçülük və velosiped surmək üzrə mübarizə aparılırdı. Nəticələri xüsusi 100 bal sistemli cədvələ əsasən hesablayırdılar.


1938-ci ilin 28-29 avqustunda Moskvada ƏMH çoxnövçülüyü üzrə SSRİ birinciliyi keçirilmişdir. Birincilikdə müttəfiq respublikaların və 13 şəhərin 71 idmançısı çıxış etmişdir.




İlk SSRİ çempionu kişilər arasında V.Setilo (Gürcüstan) və qadınlar arasında K.Lapteva-Mayuçaya (Moskva) olmuşlar. 1939-cu ildə keçirilən birincilikdə SSRİ rekordcuları müəyyənləşdirilmişdir. Bunlar N.Erdman(4148 xal) və L.Petrenko(3919 xal) olmuşlar.

Böyük Vətən müharibəsi illərində ölkənin bütün bədən tərbiyəsi kollektivləri qarşısında əhalinin küləvi hərbi fiziki hazırlığına nail olmaq məqsədi qoyuldu. Bununla əlaqədar olaraq ƏMH kompleksinin


də tələb və normativlərinin dəyişilməsi məcburiyyəti yarandı. Pillələrdə normativlərin sayı azaldıldı, bəziləri şəraitə uyğun hərbi-tətbiqi xarakter daşıyan hərəkətlərlə əvəz olundu.



Buraya silahın texniki təsnifatını bilmək, qaçış, gündəlik geyimdə tullanmalar və atmalar, süngü döyüşü,




gündəlik geyimdə üzmək, manəə dəf etmək,



paraşütlə tullanma,



topoqrafik biliyə malik olmaq və s. daxil edilmişdi.



Bu tədbirin yerinə yetirilməsi Sovet Silahlı Qüvvələri üçün ehtiyat ordunun yaradılmasında böyük rol oynadı.

Sözsüz ki, belə bir dəyişiklik çoxnövçülüyün programında da öz əksini tapdı. Maneelər dəf etmək hərbi-tətbiqi çoxnövçülük yarışlarının programına daxil edilmişdi.

50-ci illərdə ƏMH kompleksinin məzmun və quruluşunun təkmilləşdirilməsi ƏMH kompleksinin tələb və normativlərinin ödənilməsi və çoxnövçülərin hazırlanması üzrə işi daha da canlandırdı. Bu dövrdə ƏMH kompleksi çoxnövçülüyü üzrə bir neçə metodiki iş yazılmışdır (İ.T.Osipov, 1950; A.P.Demin, 1952; B.İ.Kukuşkin, 1952; S.L.Akselrod, 1955, 1956 və s.). Təklif olunmuşdu ki, ƏMH çoxnövçülüyü müxtəlif massṭablı yarışların programına daxil edilsin və bu zaman hər bir bədən tərbiyəsi kollektivinin vəzifələrinə və şəraitinə uyğun hərəkətlər seçilsin. Çoxnövçülüyə daxil olan hərəkətlərin sayına görə

yarışın günü və ardıcılığı müəyyən olunurdu. Ən çox fiziki güc tələb edən hərəkətlər axırıncı günə salınırdı. Yarışda idmançıların çıxışı iki üsulla qiymətləndirilirdi: ayrı-ayrı növlər üzrə iştirakçının tutduğu yerə görə və ümumi toplanılan xala görə.

Bu dövrün əsas xüsusiyyətlərinəndən biri ƏMH bölmələrinin və ÜFH qruplarının təşkil olunmasıdır. Bu illərdən başlayaraq müxtəlif bölmələrdə idmançıların hazırlanmasının planına ƏMH kompleksi üzrə iş də daxil edilmişdi.




1959-1972-ci illər ərzində ƏMH kompleksinin məzmun və quruluşunda əsaslı dəyişikliklər olmuşdur. Bu özünü ƏMH çoxnövçülüyünün inkişafında da eks etdirir.

1972-ci ilin mart aynın 1-dən etibarən Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin qərarına əsasən öl-

kədə yeni ƏMH kompleksi fəaliyyətə başladı. Bu komplekslə ƏMH çoxnövçülüyünün gələcək inkişafı çox bağlı olmuşdur. ƏMH çoxnövçülüyünün proqramına aşağıdakı növlər daxil edildi:

Kişilər üçün:



100m qaçış




3000m kross



qumbara atmaq(çekisi 700 qr)




100m üzmək



kiçik çaplı tüfəngdən atəş açmaq


Qadınlar üçün:



100m qacış



1000m kross



qumbara atmaq (çekisi 500qr)



100m üzmək



kiçik çaplı tüfəngdən atəş açmaq

Yarışların yeni programı və qaydaları müxtəlif yaşlı və cinsli milyonlarla Sovet adamının yarışlarda iştirakına imkan yaratmışdı. Nəticələr xüsusi hazırlanmış 45 bal sistemli cədvələ əsasən qiymət-ləndirilirdi. Artıq ƏMH çoxnövçülüyü Ümumittifaq Vahid İdman Təsnifatına daxil olunmuş, ƏMH çoxnövçülüyü üzrə müvafiq idman dərəcələri və adları təsis edilmişdi.

1974-cü ildən başlayaraq "Komsomolskaya pravda" qəzetiinin mükafatı uğrunda ƏMH çoxnövçü




lüyü üzrə SSRİ brinciliyi keçirilməyə başlandı.

Bu isə öz növbəsində yeni çempionları və ƏMH coxnövçülüyü üzrə ilk idman ustalarını aşkara çıxartdı.

Müxtəlif illərdə yiğma komandamızı bu yarışlarda F.Abdullayev, M.Hüseynov, İ.Yeroşina, E.Karpusina, N.Seyfullayeva, L.Jarkova, C.Xaspoladov, F.Bayromov və başqaları təmsil etmişlər. Qeyd etmək lazımdır ki, F.Abdullayev həm də "SSRİ İdman uстası" adını qazanmışdır.

1992-ci ildən başlayaraq coxnövçülük artıq dünya arenasına çıxmış və Beynəlxalq Poliatlon asso-



siasiyyası yaradılmışdır. Artıq poliatlon üzrə müxtəlif beynəlxalq yarışlar, dünya kuboku və dünya birincilikləri keçirilir. İdmançılarımız 1997-ci ildən başlayaraq beynəlxalq yarışlarda uğurla çıxış edirlər. Nadejda Qasimova dünya çempionatının gümüş, Elmir Quliyev isə bürünc mükafatçısı olmuşlar. Respublikamızda bu idman növünə böyük marağın olduğunu nəzərə alaraq BPA 1998-ci ildə dünya kuboku yarışlarının Bakı şəhərində keçirilməsini qərara almışdır. Yarışlar yüksək səviyyədə təşkil olunmuş və idmançılarımız bu yarışda da müvəffəqiyyətlə çıxış etmişlər. C.Xaspaladov, O.Dunak dünya kubokuna sahib olmuşlar.



Gənclərimiz arasında poliatlona maraqlı idman bölmələrinin sayının artmasına və fəaliyyətlərinin genişləndirilməsinə səbəb olmuşdur.

2.Poliatlondonun növlərinin xüsusiyyətləri

Poliatlonda sprint 50 - 60m (örtülü zallarda) və yaxud 100m məsafəyə (ilin isti vaxtında stadionda) qısa məsafəyə qaçışdır. 60 metrlik qaçışlar adətən qaçış yolunun düz hissəsində keçirilir. Qaçış bir neçə saniyə davam etdiyinə görə startdan cəld çıxma bacarığı və yaxşı reflekslər poliatlonçu üçün bu növdə çox vacibdir.



Qısa məsafələrə qaçış hələ qədim zamanlardan populyardır. O dövrdə qaçış müqəddəs ritual xarakteri daşımışdır. Məsələn, Qədim Yunanıstanda hələ era-mızdan əvvəl yarış iştirakçıları əllərində məşəl, Allahın qurbangahına tərəf qaçırdılar. Lakin qurban atəşini yandırmaq yalnız qalibə nəsib olurdu.

100m məsafəyə qaçış atletikada ən nüfuzlü növlərdən biridir. 100m məsafəyə qaçışda rekord sahibləri planetdə ən cəld, sürətli insanlar hesab olunurlar. Sərr deyil ki, atletikada heç bir rekord öz

sahibinə sprint qaçışında olan nəticə kimi şöhrət göturmır.

Müasir Olimpiya oyunları tarixində 100m məsafəyə qaçışda ilk çempion Tomas Berk olmuşdur. 1896-cı ildə Afinada o məsafəni 12 saniyəyə qət etmişdir. Hal-hazırda rekord sürətləri xeyli artmışdır. Lakin poliatlon təkcə sprintdən ibarət deyil. Ona görə də burada nəticələr nisbətən aşağıdır.

Poliatlonda kross kişilərdə 2000-3000m məsafəyə, qadınlarda isə 1000-2000m məsafəyə qaçışdır. Qaçış bütün idmançıların hazırlığının tərkib hissəsi-



Kross qaçışı ən əlverişli fiziki hərəkətlərdən biridir. Bunun üçün istənilən park və yaxud xiyaban yarıyar. Kross yarışları müxtəlif idman növlərindən olan idmançılar öz qüvvələrini sınamaq üçün əlverişli imkan yaradır. Kross sözü ingilis dilindən tərcümədə hər hansı məsafəni qət etmək, keçmək deməkdir. Kross təbii maneələri olan yerlərdə idman qaçışı mənasını verir.

Öten əsrin əvvələrində kross üzrə yarışlar yay olimpiya oyunlarının programına daxil idi. Qaçış aerob məşq üçün gözəl şərait yaradır. O, döyümlüyü artırır, qan-damar sisteminə müsbət təsir edir, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, beləliklə, bədən çəkisinə nəzarəti həyata keçirməyə imkan yaradır. Qaçış orqanizmin imun sistemini pozitiv təsir edir, dərinin tonusunu yaxşılaşdırır. Ayaq əzələlərinin möhkəmləndirilməsi və maddələr mübadiləsinin yaxşılaşdırılması sellülidin qarşısını almağa, aradan qaldırmağa, endokrin və sinir sistemlərinin ritmik işini nizamlamağa kömək edir. Qaçış zamanı insan vertikal istiqamətdə sıçrayıb düşdükcə yerin cazibə qüvvəsini daima dəf etməli olur. Bu zaman, qan damarlarında qanın axını qaçışla rezonanslaşır, əvvəller işə qoşulmamış kapilyarlar işə qoşulur. Qanın mikroserkulyasiyası daxili sekresiya orqanlarının fəaliyyətini fəallaşdırır. Hormonların axını artır, orqanizmin digər sistem və orqanlarının fəaliyyətinin əlaqələndirilməsinə kömək edir.

Böyük miqyaslı yarışlarda poliatlonda qüvvə hərəkəti kimi qumbara atmaq tətbiq olunur.



Bu növ hərbi – tətbiqi normativ olaraq uzun illərdir ki, mövçuddur və məktəblilərin orduya hazırlanlığının əsas tərkib hissəsindən biri sayılır. Qumbara atma öz metodikası və rekordları ilə tətbiqi hərəkətdən Tədricən tam hüquqlu idman növünə çevrilmişdir. Bununla belə qumbaranın «baş arxasından ciyin üzərindən atma» üsulu ilə atılması texnikasının öyrənilməsi və təkmilləşdirilməsinə hec də həmişə lazımi diqqət yetirilməmişdir.

Qumbara atma sürət-qüvvə xarakterli hərəkətlərə aiddir. Adətən uçuşun uzaqlığı uçuşun ilk sürətindən, uçuş bucağından və qumbaranın poliatlonçunun əlindən buraxıldığı yüksəklikdən asılıdır. Qumbaranın uçuşuna təsir edən həllədici amil ilk sürətdir. İlk sürət qaçış yolunun uzunluğundan və qumbaraya təsir vaxtından asılıdır.


Qumbara atmada yüksək nəticənin əldə edilməsi təkcə fiziki qüvvənin sayesində başa gəlmir. Atma texnikasına dərindən yiylənənmədən bu vəzifənin öhdəsindən gəlmək qeyri mümkündür.

Poliatlonda üzgüçülük yarışları 50 və yaxud 100 metr məsafəyə keçirilir. Adətən idmançılar klassik örtülü 25 metrlik hovuzda yarışırlar. Bəzən yarışlar açıq hovuzda da keçirilir.

İdman üzgüçülüyü XV-XVI əsrlərdə meydana gəlmişdir. Üzgüçülük üzrə ilk yarışlardan biri 1515-ci ildə Venesiyada keçirilmişdir. İlk üzgüçülük məktəbləri XVIII əsrin ikinci yarısında – XIX əsrin əvvəllərində Almaniyada, Avstriyada, Fransada, Cexiyada meydana gəlmişdir. XIX əsrin ortalarından başlayaraq sünə hovuzlar tiktildi. 1896-ci ildə üzgü-

çülük olimpiya oyunlarına daxil edildi. SSRİ-də üzgüçülük üzrə ilk yarış 1918-ci ildə olmuşdur, 1921-ci ildə Moskva çayında ilk SSRİ birinciliyi keçirilmişdir.

Üzgüçülük ən harmonik idman növlərindən biridir. Lakin yüksək idman nailəyətlərinin əldə edilməsində üzgüçülüyün texnikası böyük əhəmiyyətə malikdir. Mükəmməl texnikaya yiyələnmə illərlə məşq nəticəsində əldə edilir və idmançının ustalıq səviyyəsini göstəriçisi olur.



Poliatlonda qüvvə hərəkətləri kişilər üçün turnikdə dartınma, qadınlar üçün isə yerdə dayaqlı uzanmış vəziyyətdə qolların bükülüb - açılması hesab olunur. Bir tərəfdən dartınma və qolların bükülüb-acılması xüsusi idman növü deyil.




Digər tərəfdən isə onlar hər bir idmançının məşq prosesinə fəal daxil edilmişdir. Ən asası isə dartınma və qolların bükülüb-açılması üçün heç bir xüsusi alət lazım deyil.




Sir deyil ki, dartınma qüvvəni inkişaf etdirən əsas hərəkətlərdəndir. Bundan əlavə tutmaların müxtəlifliyi müxtəlif əzələ qruplarının işini təmin edir. Bu hərəkətlərin əlverişlilik və sadəlik göstəricilərin biri də odur ki, dartınma və qolların bükülüb-açılması üzrə rekordlar Ginesin rekordlar kitabına daxil edilir və mütamadi olaraq yenilənir. Odur ki, bu növlərin öz çempionları və liderləri var.

Poliatlonda atıcılıq pnevmatik tüfəngdən 10 m məsafədən nişangaha 5 və yaxud 10 atəşlə (yarışdan asılı olaraq) icra olunur.




Atıcılıq idmanı idmanın ən qədim tətbiqi növlərindən biri hesab olunur. O öz başlangıcını kamandan və arbaletdən ox atıcılığından götürür.



XIV əsrin ortalarından odlu silahın meydana gəlməsi ilə əlaqədar olaraq atıcılığın bizə bu gün məlum olan növləri ortaya çıxdı.

Tüfəng və tapancadan atıcılıq yarışları 1-ci Olimpiya programına 1896-cı ildə daxil edilmişdir. 1897-ci ildən isə müntəzəm olaraq gülə atıcılığı üzrə Dünya çempionatları keçirilir. Gülə atıcılığı yarışlarının Olimpiya oyunları programına daxil edilməsinin səbəbkarlarından biri müasir Olimpiya hərəkatının banisi, tapancadan atıcılıq üzrə 7 qat Fransa çempionu Pyer De Kuberten olmuşdur.



Hərbi tətbiqi atıcılıq Sovet dönməmində vacib yerlərdən birini tutmuşdur. O ƏMH normativlərinin və sovet məktəblərində ümumtəhsil proqramlarının ayrılmaz hissəsi olmuşdur.

Pnevmatik tüfəngdən atıcılıq idman növü in-sanda ilk növbədə psixoloji dözümlülük, həmcinin özünü idarəetmə vərdişləri yaradır. Mütəxəssislər dəqiq atəsi idmançının böyük daxili işinin nəticəsi kimi qiymətləndirirlər.

Poliatlonda xizək sürmə yürüşləri kişilər üçün 10 km qadınlar üçün 5 km-dır. Bütün dünyada xizək ən geniş yayılmış qış növüdür. Hesab olunur ki, bu gün insan üçün xizək sürmə kimi sadə, əlverişli, təbiətlə sıx bağlı olan başqa idman növü yoxdur.



Məlum olduğu kimi xizəyin meydana qəlməsi qış vaxtı insanın ov əldə etmək və qarla örtülü yerlərdə yeriməyə olan ehtiyaçı ilə şərtləndirilir. Tədricən xizək ov və möisət dən başqa hərbi işdə də rabitə vasitəsi kimi yararlığını göstərdi.

İdman növü kimi xizəksürməyə ilk marağı norveçlər göstərdilər. 1737-ci ildə Hans Emaxuzen orduunun xizək hazırlığı ilə bağlı idman yönəmlə ilə kitabını nəşr etdirdi. 1767-ci ildə xizəksürmə idmanın bütün növləri üzrə ilk yarışları keçirildi: biatlon, slalom, sürətli enmə və yürüş.

XIX əsrin sonlarında xizəksürmə idmanı üzrə yarışlar dönyanın bütün ölkələrində keçirilməyə başlandı. Xizəksürmə üzrə ixtisaslaşma müxtəlif ölkələrdə müxtəlif çür olmuşdur. Norveşdə dərə-təpə yerlərdə yürüşlər, hoppanmalar və ikinövçülük daha geniş inkişaf etmişdir. İsveçdə dərə-təpə yerlərdə yürüş; Finlyandiya və Rusiyada düz yerdə yürüş geniş yayılmışdır. ABŞ-də xizəksürmə idmanının inkişafına Skandinaviyadan köçüb gələnlər xeyli təsir etmişlər. Yaponiyada xizəksürmə idmanı avstriyalı məşqçilərin rəhbərliyi altında dağ xizəkçiliyi istiqamətini almışdır.

Xizəksürmə idmanının olimpiya növləri 1924-cü ildən qış Olimpiya oyunları programına daxil edilmişdir.

Poliatlondon nəticələrin qiymətləndirilməsi cədvəlləri fiziki keyfiyyətlərin inkişafını və fiziki hazırlıq səviyyəsini obyektiv müşahidə etməyə imkan verir. Belə ki, göstərilən nəticələr xallarla ifadə olunur. Poliatlonun programına daxil olan bu və ya digər növü dəyişməklə idman nəticələrini neçə artığını izləmək olar.

Müasir gənclik sağlam həyat tərzinə meyl göstərir. Bu fikir onunla izah olur ki, gənclər bədən tərbiyəsi və idmanla məşğul olmağa öz fiziki imkan-

larının səviyyəsini artırmağa, asudə vaxtlarını müxtəlif növ yarışlarla doldurmağa səy göstərirlər. Poliatlon məhz belə vəzifələri yerinə yetirir.

3.Poliatlonun aktual problemləri

Poliatlonun tətbiqi əhəmiyyəti ilk növbədə onun hərbi-tətbiqi istiqamətli olmasındadır. Poliatlonçuların hazırlıq səviyyəsini yaxşılaşdırmaq və respublikada məşğul olanların sayını artırmaq zəruridir.

Poliatlon «Əməyə və SSRİ-nin müdafiəsinə hazırlam» kompleksinin çoxnövçülüyü əsasında yaradılmış və buna müvafiq olaraq kompleksin ideyası qorunub saxlanmaqdadır. Belə ki, uzun illər ərzində müxtəlif yaş və cinsdən olan bir çox insanlar kompleksi və onun çoxnövçülüyünü özlərinə sevimli idman növü seçərək, öz idman nəticələri ilə bu növün poliatlonda dirçəlinməsinə şərait yaradıblar. Məşhur poliatlonçular qeyd edirlər ki, biz poliatlonda güclü olsaq, bir o qədər özümüzü muasır dövrdə təhlükəsiz hiss edə bilərik.

Dinya arenasında baş verən qalmaqallar, siyasi oyunlar heç də yaxşı tərəfə inkişaf etmir. Qarabağla bağlı vəziyyət və dünyada qedən bir sıra prosesslər ən aktual problemləri üzə çıxarırlar.

Məşqçilər poliatlonçuların hazırlığında aşağıdakı məsələləri həll etməlidirlər:

1.Dərəcəli çoxnövçülərin, çempionların hazırlanması.

2.Əhalinin Vətənin müdafiəsinə hazırlıq səviyyəsini təmin etmək.

3.Gəncləri hərbi-vətənpərvərlik ruhunda təbiiyə etməklə əməyə hazırlamaq.

4.Sağlamlığı və yaşlıların iş qabiliyyətini qoruyub saxlamaq.

Birinci məsələnin həlli üçün bütün UGİM-lərdə poliatlon bölmələri açılmalı, tədris müəssisələrində poliatlon və onun növləri ilə bağlı tədris proqramlarına yenidən baxılmalıdır. Yarışların keçirilmə cəngərafiyası genişləndirilməlidir.

İkinçi məsələnin həlli ilə də çiddi məşqul olmaq zamanı gəlmişdir. Poliatlonun inkişafı döyüş bölgələrində əskərlərin həyatlarının qorunub saxlanmasına xeyli kömək göstərmiş olar.

Digər idman növləri ilə müqayisədə poliatlon üçüncü məsələnin həllində daha üstün yer tutur. Poliatlonla məşqul olmaqla fiziki keyfiyyətlər, təbiiyə bacarıq və vərdişlər formalaşır.

Poliatlonçu idman aləmində bir çox illərini keçirdikdən sonra, təkmilləşir, peşəkar olur. Artıq tədricən onun məşqçinin köməyinə ehtiyaçı qalmır. O, özünün məşq-yarış fəaliyyətini idarə və nazarət edə bilir. Məhz bu kateqoriyadan olan poliatlonçular çempionlar və idman ustaları ilə birlikdə sağlam həyat tərzinin əsas təbliğatçısına çevrilirlər.

SSRİ dağlısa da, ƏMH çoxnövçülüyünü qoruyub saxlamaq mümkün oldu. Geniş əhali kütləsinin bu növə marağı nəzərə alınaraq poliatlon beynəlxalq status qazandı.

Poliatlonun üstün çəhətdərindən biri də odur ki, məşqul olanlar sağlamlıqları imkan verdiyi gədər bu növlə məşqul olmaqla yarışlarda iştirak edə bilərlər.

Poliatlonda 10-12 yaş qrupu üzrə yarışlar keçirilir.

Poliatlonda yüksək naliyyətlərin əldə olunmasında ən mühüm amil sadəcə elmi və maddi ehtiyatların cari səfərbər edilməsi deyil, yeniliklərin toplanmasıdır. Özü-özlüyündə bu gün ən yüksək dərəcəli poliatlonçuların hazırlanması prosesi onun axtarılmasına, idman təkmilləşdirilməsinin yeni forma, vəsitəsi və metodlarına yönəldilməsini tələb edir.

Məlum olduğu kimi, poliatlonçuların fiziki hazırlıq prosesinin müəyyən mərhələsində bir sıra maneələr ortaya çıxa bilər. Bunlar öz növbəsində poliatlonçunun müəyyən hazırlıq səviyyəsinə çatması üçün tətbiq edilən vasitə və metodların imkanlarının tükəndiyi ilə səciyyələndirilir.

Son zamanlar konkret rəqibin keyfiyyətləri nəzərə alınmaqla, turnir strategiyası və taktikası ilə şərtləndirilmiş məşqətmənin daha çox taktiki müxtəlifliyi qeyd edilir. Məşqətmənin intensivliyi və gücü artır, hər bir məşq epizodunun əhəmiyyəti yüksəlir, xal uğrunda mübarizənin sayı çoxalır ki, bu da son nəticədə məşqin gərginliyinin artmasına gətirib çıxarıır.

Poliatlönçünün yarış fəaliyyətinin müəyyən mərhələsində psixoloji səfərbərlik əsaslı şəkildə artdır. Əsas yarışlarda xüsusi vərdişlərin qorunub saxlanması ilə poliatlonçuların universallaşması tendensiyası aydın nəzərə çarpir.


Poliatlonda həllini gözləyən aşağıdakı aktual problemləri qeyd etmək olar:

- hazırlıq və yarış fəaliyyətin mürəkkəbliyi;
- hərəki keyfiyyətlərin təkmilləşməsinə təsir edən amillərinin rolunun artması;

- yüksək nəticələr əldə etmək üçün texniki ustalıq modelinin göstəricilərinin;
- psixoloji hazırlıq səviyyəsinin yüksək əhəmiyyətliliyi;
- müxtəlif rəqiblərlə və müxtəlif şəraitdə uzun sürən mübarizə zamanı fəaliyyətin yüksək effektiv səviyyəsinin saxlanılmasında özünü biruzə verən yarış fəaliyyəti etibarlılığının artırılması.

Təlim-məşq prosesində açıq-aydın yeniliklərin müşahidə olunması, texniki vasitələrin geniş tətbiqinə imkan yaradır. Yüksək ixtisaslı poliatlonçuların hazırlanması keyfiyyəti artır ki, bu da məşqçi heyətinin idarəcilik dərəcəsinin və bacarığının getdikcə yüksəlməsi ilə müəyyən edilir.

Poliatlonda aktual problemlərdən biri də məşq prosesinin günün tələblərinə cavab verən maddi-texniki təminatı, hazırlıq prosesində texniki vasitələrdən, təkmilləşmiş avadanlıqlardan, müxtəlif göstəriciləri qeyd etmək üçün kompyüterlərdən istifadə olunmasıdır. Çünkü müasir idmanda bunlarsız ötüşmək qeyri-mümkündür.



II FƏSİL. POLİATLONUN HƏRƏKƏTLƏRİNİN BIOMEXANİKİ ƏSASLARI

Birinci fəsildə qeyd olunduğu kimi poliatlonda müxtəlif idman növləri təmsil olunur: atletika, gimnastika, üzgüçülük, atıcılıq. Poliatlon üzrə yüksək idman ustalığına nail olmaq üçün, bu idman növlərinin biomexaniki əsasları haqqında lazımi biliklərə malik olmaq lazımdır. Hər bir idmançı və məşqçi bilməlidir ki, məşq zamanı orqanizmdə nələr baş verir.

Qaçış.

Qaçış yerdəyişmə üsuludur. Qaçış zamanı lazım olan sürət insanın energetik imkanları ilə müəyyən olunur və buna müvafiq olaraq o yerişdən fərqlənir. Zaman vahidində poliatlonçunun yeriş zamanı enerji sərfi qaçışdakı enerji sərfindən azdır. Yüksək sürət zamanı qacış yerişdən daha qənayətlidir. Bu zonaları ayıran hədd sürəti Frud ədədi ilə müəyyən edilir və aşağıdakı düstürlə hesablanır:

$$F = \frac{v^2}{gt}$$

burada:


g – sərbəst düşmə təciliidir (m/s^2);

v – insanın yerdəyişmə sürəti(m/s);

l – əsas duruşda bədənin ümumi ağırlıq mərkəzinin hündürlüyü (m).

Müəyyən edilmişdir ki, əgər Frud ədədi vahid-dən kiçikdirlər, bu halda yerış daha sərfəlidir. Digər hallarda qaçış sərfəlidir. Hündür boylu insan üçün Frud ədədinə müvafiq sürət 11 km/s -dır. Bu rəqəm tapılmış eksperimental həddən bir qədər yüksəkdir. Bundan oyana qaçış yerisindən ($2.0\text{-}2.5 \text{ m/s}$ ($7.2\text{-}9.0 \text{ km/s}$) daha qənayətli hesab olunur. Deyilənlər yerdəyişmənin komfort şəraitində hesab olunur. Lakin hədd sürətinə bəzi xarici amillər təsir edir: yerdəyişmənin icra olunduğu səthin xarakteri, ağırlığın çəkisi və s. [69]

Qaçış və yerış arasındaki fərq aşağıdakıdan ibarətdir: yerış üçün iki dayaq fazası xarakterikdir (bu zaman hər iki ayaq yerde olur); qaçışda isə bu faza yoxdur, lakin, burada uçuş fazası mövçuddur



(bu zaman ayaqların heç biri yerə toxunmur; yerişdən fərqli olaraq qaçış zamanı hər bir ayaqın yerdəyişmə müddəti daha böyükdür, nəinki dayaq müddəti.

Qaçış texnikasına olan əsas tələblər qaçışçının hərəkətlərinin faza tərkibinin təsvirindən aydın olur.

Sağ ayağı dayaqdan qaldırıldıqdan sonra (ucuş zamanı) hər iki ayağın pəncəsi canağa nisbətən müxtəlif istiqamətlərdə hərəket edir. Sol ayağın pəncəsi bud və baldırın bükülməsi ilə irəli çıxarılır, sağ ayağın pəncəsi isə canaqdan geri qalır. Belə ki, ucuş zamanı onun açılması bitir, bud isə geriyə cəkilir. Eyni zamanda sol budun sürətlənməsi ləngimə ilə, baldırın diz oynağında bükülməsi isə açılma ilə əvəz olunur. Nəticədə pəncələrin ayrılması baş verir və bu I faza adlanır. Ucuş zamanı ayaqların hərəkəti bədənin ümumi ağırlıq mərkəzinin üfüqi sürətini dəyişmir. Lakin gövdə bir ayağın irəli atılma enerjisini digər geri qalan ayağın enerjisi üzərində üstünlük təşkil etdiyinə görə bir qədər ləngiyir.

Pəncələrin ən çox yaxınlaşmasından sonra onların uzaqlaşması, yəni II faza başlanır. Bu, sol ayağın irəli atılması və sağ pəncənin sürətlə geriyə-ashağı hərəkəti hesabına baş verir; ayağı dayağa qoyan zaman onun şaquli vəziyyətə ən yaxın vəziyyətini təmin edir və bununla da üfüqi xətt üzrə dayagın gövdəyə ləngidici hərəkətini azaldır.

Ayagı yerə qoyduqdan sonra dayaq dövrü - III faza başlanır. Onun əvvəlində, yarım oturuş anında bedənin həm aşağı şaquli, həm də üfüqi xətt üzrə qacılmaž ləngiməsi baş verir. Ayaqın arxaya istiqamətlənmiş (öz altına) böyük sürətlə dayağa qoyul-

ması üfüqi xətt üzrə hərəkətin ləngiməsini azalda bilər. Yarım oturuşdan sonra dayaqda olan ayağın diz oynağında açılması (sağ ayaq) təkan fazasının - IV fazanın başlanmasına xidmət edir. Bu fazaya dayaqda olan ayağın açılması və onun dayaqdan ayrılması daxildir; yəni burada bir qaçış addımı tamamlanır. Qaçışın tam tsikliyi isə iki addımdan ibarətdir. Qaçış zamanı yerinə yetirilən əzələ yükü zamanı bədənin demək olar ki, bütün əzələləri iştirak edir. Məhz bu amil qaçışın insan orqanizminə böyük sağlamlaşdırıcı və məşqetdirici təsirini səciyyə-ləndirir.[57]

Qaçış həmçinin fiziki hazırlığın səviyyəsini qiymətləndirməyə kömək edir. K.Kuperin təklif etdiyi 12 dəq-lik test çox məlumatlıdır. Burada, tədqiq olunan şəxs 12 dəq. ərzində maksimum məsafəni dəf etməlidir (çədvəl 1).

Cədvəl 1

Yaş	Cinsi	Nəticə km	Hazırlığın qiymətləndirilməsi
30 qədər	kişi	1.6-dan az	çox pis
		1.6-1.9	pis
		2.0-2.4	kafi
		2.5-2.7	yaxşı
		2.8 və çox	əla
	qadın	1.5 az	çox pis
		1.50-1.84	pis
		1.85-2.15	kafi
		2.16-2.64	yaxşı
		2.65 və çox	əla

30-39	kişi	1.5 az	çox pis
		1.50-1.84	pis
		1.85-2.24	kafi
		2.25-2.64	yaxşı
		2.65 və çox	əla
	qadın	1.3 az	çox pis
		1.3-1.6	pis
		1.7-1.9	kafi
		2.0-2.4	yaxşı
		2.5 və çox	əla
40-49	kişi	1.3 az	çox pis
		1.3-1.6	pis
		1.7-2.1	kafi
		2.2-2.4	yaxşı
		2.5 və çox	əla
	qadın	1.2 az	çox pis
		1.2-1.4	pis
		1.50-1.84	kafi
		1.85-2.30	yaxşı
		2.4 və çox	əla
50 və böyük	kişi	1.2 az	çox pis
		1.2-1.5	pis
		1.2-1.9	kafi
		2.0-2.4	yaxşı
		2.5 və çox	əla
	qadın	1.0 az	çox pis
		1.0-1.3	pis
		1.4-1.6	kafi
		1.70-2.15	yaxşı
		2.2 və çox	əla

Sürət – gənclərə məxsus spesifik xüsusiyyətdir. Sürət keyfiyyətinin asılı olduğu energetik sistemlər insanda 15-17 yaşlarda formalaşır. Yaşlılaşqanca isə sürət keyfiyyəti digər keyfiyyətlərə nisbətən tez itir.

Qaçış və digər tsiklik lokomotor hərəkətlər zamanı optimal sürət addımların uzunluğunun və tezliyinin optimallı uzlaşması zamanı nümayiş etdirilir ki, bu da müxtəlif yaşılı insanlarda eyni olmur.

Atma

Atmanın təhlilini vermək üçün A.N.Kristovnikova müraciət edək.[42]

A.N.Kristovnikova görə qacaraq qumbara atma 5 fazaya bölünür:



- qaçış - qaçışın məqsədi bədənə yerə nisbətdə mümkün qədər böyük sürət verməkdir; bu sürətə qolun atış sürəti də əlavə edilir;

-aləti ötmə - ötmənin məqsədi, qumbaranı atış üçün qolun yellənməsi vəziyyətinə elə qətirməkdir ki, bu zaman ayaqlar hərəkəti sürətləndirir və gövdə ilə birlikdə yellənən qolu ötür;


- atmaya hazırlıq - bu fazanın sonunda gövdə atmaya əks olan istiqamətdə əyilir; sağ qol (əgər atma

sağ əllə icra olunursa) demək olar ki, düz olmalıdır; sağ ayaq xeyli bükülmüş, sol ayaq bir qədər bükülərək pəncənin daxili kənarına dayaqlanır; sol əll yarı bükülmüş halda gövdənin qarşısında olur;

- atma - bu faza sağ ayağın açılmasından başlanır; sonra gövdənin irəli əyilməsi və qolun itələnməsi baş verir;

- atmadan sonra dayanma - bunun məqsədi gövdənin irəliyə olan hərəkətini əyləcləməkdir. Bu, sağ ayağı sol ayagın qarşısında qoymaının hesabına baş verir. Yüksək nailiyyətləri olan poliatlonçularda (70-85metr) alətin sürəti 2,3,4-cü fazalarda daima artır və böyük göstəriciyə malik olur.

Atmada qarnın düz və çəp əzələləri, yuxarı ətraf əzələləri, böyük döş əzələsi, dirsək oynağının açılmasında iştirak edən əzələlər, barmaqları və əli bükkən əzələlər atma zamanı aparıcı rol oynayır.



Mexanika qanunları nöqtəyi nəzərindən alətin uçuşunun uzaqlığı bərabərdir:

$$L = \frac{v_0^2 \sin 2\theta_0}{g}$$


Burada: v_0 – uçuşun başlangıç sürəti (m/s);
 θ – başlangıç uçuşun bucağı (dərəcə) – yəni üfüqlə başlangıç uçuşun istiqaməti arasındaki bucaq.

V.L.Utkin qeyd edir ki, bu tənlik qumbaranın atılmasına heç də tam uyğun gəlmir. Beləki, burada atmosfer təsirləri (küllək və s.) və qumbaranın əli müəyyən «buraxılış hündürlüyündə» (h_0) tərk etməsi faktı nəzərə alınır. Əgər qumbara əli yer səviyyəsində ($h_0=0$) tərk etsəydi, bu zaman uçuşun optimal bucağı 45° olardı. Uçuş bucağının həm kiçildilməsi, həm də artırılması atmanın uzaqlığını azaldır. Alətin buraxılma hündürlüyü artdıqca başlangıç uçuşun optimal bucağı azalır. Başlangıç uçuşun optimal bucağında qumbaranın uçuşunun uzaqlığı əsasən başlangıç uçuş sürəti ilə müəyyən edilir. Buna görə də poliatlonçu öz hərəkətlərini elə təşkil etməlidir ki, başlangıç uçuşun sürəti maksimal dərəcədə artmış olsun. Bu, həm qaçış zamanı, həm də bilavasitə atma prosesində əldə edilir.

Atma texnikasının səhvsiz icrası zamanı alətin sürəti daima artmalıdır. Lakin, təcrübədə bu ideal əlçatmazdır və zaman boyunca sürətin dəyişməsi qrafiki az və yaxud çox dərəcədə dalğavariliyə malikdir. Sağ əl ilə atmalar zamanı atılan alətin sürəti sol əl ilə atmalaşa nisbetən daha tez artır və yüksək nəticələr əldə edilir.

Atmanın texnikasının effektivlik əlaməti qolun hissələrinin atma prosesinə tədricən cəlb edilməsidir – proksimaldan distala doğru. Buna müvafiq olaraq məsələn, saidin sürəti öz maksimumuna daha tez çatır nəinki əlin sürəti, bazunun sürəti isə – nəinki saidin

sürəti. Bu qanuna uyğunluq atan əlin hissələrinin akceleroqramının (sürətin artmasının zaman dəyişikliklərinin qeydiyyatı) təhlilində daha aydın görünür. Maksimal sürətlənməyə əvvəlcə dirsək oynağı sonra bilək oynağı, yalnız bundan sonra əlin distal hissəsi çatır.



Üzgüçülük

Suyun üzərində hərəkətsiz qalan bədənə iki qüvvə təsir edir: ağırlıq qüvvəsi və bədənin sıxışdırıldığı suyun çəkisinə bərabər olan itələmə (Arximed) qüvvəsi. Lakin, insan bədəninin 60% -dən çoxu sudan ibarət olduğu və ağ çiyərlərdə bir neçə litr hava olduğu üçün bu iki qüvvə təxminən bərabərdir. Bunu yoxlamaq üçün sadə bir sınaq aparmaq olar: suda duraraq ağ çiyərlərə imkan qədər çoxlu hava almaq və suyun üzərinə uzanmaq lazımdır. Bədən su sət-


hinə yaxın olaçaq. Əğər hava tədricən ağıçıyərlərdən çıxarılsa, bədən də Tədricən suya dalacaq. Böyük iradə göstərərək, nəfəsverməni o vaxta qədər davam etmək lazımdır ki, bədən suyun dibinə yatar. Deməli, ağıçıyərlərdə havanın həcmini dəyişməklə poliatlonçu itələnmək qüvvəsinin böyüklüyünü nizamnalaya və öz bədəninin üzmə qabiliyətini artırı bilər. Deyilənləri rəqəmlərə istinad edərək təhlili etsək aydın olur ki, nəfəs alma zamanı kişi üzgüçülərdə bədənin xüsusi çəksi $0,978 \text{ q/sm}^3$ -dir. Qadın üzgüçülərdə isə bu göstəriçi $0,965 \text{ q/sm}^3$ -dir. Görünür bu, qadınların bədənidə piy toxunmasının çoxluğu ilə izah olunur. Nəfəsvermə zamanın xüsusi çəkinin orta göstəriçisi: 10-11 yaşlı oğlan və qızlarda (müvafiq olaraq) $1,053 \text{ q/sm}^3$ və $1,042 \text{ q/sm}^3$ -dir. 21-25 yaşlı kişi və qadınlarda isə $1,065 \text{ q/sm}^3$ və $1,044 \text{ q/sm}^3$ -dir. Burada şirin suyun xüsusi çəkisi də unudulmamalıdır. Şirin suyun xüsusi çəksi $1,00 \text{ q/sm}^3$ -dir.

Bədən su mühütində hərəket edirsə və bu zaman onun ön kənarı arxa kənarına nisbətən bir qədər yuxarı qalxmışdırsa, qolların qalxma qüvvəsi effekti yaranır.



Üzmə zamanı poliatlonçunun vəziyyəti havanın tormozlayıcı qüvvəsinin böyüklüğünə təsir edir. Bunun yaranması onunla izah olur ki, su poliatlonçunun bədəni boyunça rəvan axmır. O yerlərdə ki, su bədəndən ayrıılır, kiçik burulğanlar əmələ gəlir. Bernulli qanuna görə bu zonalarda təzyiq azalır və su sənki poliatlonçunun bədənini geriyə doğru sorur. Hücum buçağı nə qədər az və bədən hərəkət istiqamətində çox uzun olarsa, ayrılma səthi bir o qədər az olar.

Bütün yuxarıda qeyd olunularlar üzgüçülük texnikasına verilən iki əsas tələbi müəyyən edir. Birinci tələb ondan ibarətdir ki, suda bədənə ələ bir vəziyyət verilsin ki, üfüqi müqavimət və burulğan yaradıcı müqavimət sürtünmə müqaviməti ilə əvəz olunsun. Aşağı dərəcəli poliatlonçular çox zaman ona görə zəif sürət nümaş etdirirlər ki, onların bədəni pis axıçılıq vəziyyətində olur və bu burunğunların yaranmasına, çoxlu su kütləsinin öz arxasında cəlb olunmasına sə-




bəb olur.

Üzgüçülük texnikasına verilən ikinci tələb darta güvvəsini maksimal dərəcədə artırmaqdan ibarətdir. Bu, qolların avarçəkmə və ayaqların hərəkətləri hesabına baş verir.

Güllə atıcılığı

Güllə atma zamanı poliatlonçunun hərəki fəaliyyəti bir çox qarşılıqlı əlaqəli hərəkətlərin təşkilindən ibarət olan fəaliyyət şəklində həyata keçirilir. Atıcılıq zamanı silahı qaldırmaq, nişangah istiqamətinə onun yerini dəyişmək, bədənin ayrı-ayrı hissələrini, silahı tuşlama nöqtəsinə və yaxud sahəsinə münasibətdə eyni vəziyyəti fəal qoruyub saxlamaq lazımdır. Bu mexaniki hərəkətlər işin dəqiqliyini çətinləşdirən xarici qüvvələrin təsiri altında baş verir. Bura ağırlıq qüvvəsi, müqavimət qüvvəsi və s. aiddir.



Məlumdur ki, hər hansı bir işi görən əzələlərin dərti qüvvələri mərkəzi sinir sistemi tərəfindən idarə olunur; deməli fizioloji proseslərlə şərtləndirilir. Məhz buna görə hərəkətlər sistemini tam başa düşmək üçün mütləq biomexanikaya müraciət etmək lazımdır.

Biomexanika – biofizikanın bölməsi olaraq canlı toxunmaların, orqanların və bütövlükdə orqanizmin mexaniki xüsusiyyətlərini, həmcinin onlarda gedən mexaniki təzahürləri öyrənir.


Hərəkətlərin məqsədyönlü idarə olunmasında insan şüurunun rolü atıcılıq hərəkətlərinin biomexaniki xüsusiyyətlərini obyektiv qiymətləndirməyə imkan verir. Bu nöqteyi nəzərdən atışın icrası zamanı poliatlonçunun hərəkətləri kinematiki və dinamiki xüsusiyyətlərə şərtləndirilir.

Poliatlonçunun hərəkətlərinin kinematikası hərəkətlərin məkan formasını və onların zaman daxiliində dəyişməsini müəyyən edir. Yəni, yalnız hərəkətin xarakteri nəzərə alınır. O, həmcinin «atıcı-silah» sisteminin həndəsəsini və poliatlonçunun bədəninin ayrı-ayrı hissələrinin, onunla bağlı silahın vəziyyətinin digər məkan münasibətlərini müəyyən edir. Kinematika bütövlükdə hərəkətlərin xarici görünüşünü verir.

Silahın verilmiş müəyyən vəziyyətinə nəzarət edən poliatlonçunun hərəkətləri həmişə nisbidir. Bu nöqteyi nəzərdən hərəkət edən və yaxud etməyən nişan yoxlama orientiridir. Bu oriyentirə münasibətdə zamanın müxtəlif anlarında «atıcı-silah» sisteminin vəziyyətləri müəyyənləşdirilir. Bu özünə-

məxsus hesablama sistemidir. Hərəki fəaliyyətin dəqiq icrası üçün – atış zamanı hədəfi dəqiq vurmaq üçün poliatlonçu fasiləsiz olaraq hədəfin və nişan-alma qurgularının bir-birinə münasib yerləşməsinə nəzarət edir. O, əsasən görmə analizatorunun köməyi ilə bütün müstəvilərdə nişanalma nöqtəsinə və yaxud sahəsinə münasibətdə nişanalma qurgularının məkanda yayınmalarının qədərini qiymətləndirir. Bu çür poliatlonçuya nişangaha nisbətdə nişan alma qurğularının yerini yalnız görmə vasitəsi ilə qavramağa deyil, həmçinin əsas tapşırıqın icrasının istənilən anında silahın verilmiş vəziyyətdən nə dərəcədə yarındığını dəqiqləşdirməyə imkan verir.


Hərəkətlərə dəqiq nəzarət üçün hesablama sistemi kimi bütövlükdə hərəkətlərin nisbət amillərini və hədəfin vaçib əhəmiyyətini nəzərə alaraq gullə atıcılığı idmanında hərəki fəaliyyətinin təşkili «atıcı-silah - hədəf» ümumilləşdirilmiş sistem kimi nəzərdən keçirilə bilər.



Atıcılıq zamanı hərəkətlər sisteminin məqsəd-yönlü təşkili üçün ən vaçib şərtlərdən biri zaman xüsusiyyətlərinin araşdırılması hesab olunur. Bunlar hazırlıq zamanı bədənin hissələrinin və silahın qarşılıqlı

əlaqəli yerləşməsini, tuşlanma nöqtəsinə və ya sahəsinə nisbətdə hazırlığın məkanda istiqamətlənməsini müəyyən etməyə imkan verir.

Biomexaniki nöqteyi-nəzərdən «atıcı-silah» sisteminin dəqiq hərəkətlər kompleksini təsvir etmək, hesablama sisteminə nisbətdə nişanalma qurğularının kordinatlarının istənilən anda müəyyən etmək deməkdir. Atəşin icrası gedişində «atıcı-silah» sisteminin bütün hərəkətləri və mikrohərəkətləri hədəfə nisbətdə nişanalma qurğularının dinamiki vəziyyətində əks olunur. Atəş zamanı «atıcı-silah» sisteminin ümumi vəziyyətini əks etdirərək istənilən silahın nişan alma qurğuları müəyyən forma, istiqamət və həcmə malik olan özünə məxsus traektoriya çizir. Bu traektoriya hədəfə nisbətdə nişanın işçi nöqtələrənin hərəkətinin məkan şəklini verir.



Bədənin işçi nahiylərinin və onunla bağlı olan silahın traektoriyasının həcmində görə hər hansı bir hərəkətin icrası zamanı, ümumiyyətlə çox da böyük olmayan hüdudlarda titrəyiş olur: atəş hərəkətlərinin yerinə yetirilmə şəraiti oynaqlarda böyük mütəhərrikliyin icrasını tələb etmir. Bütün hərəkətləri poliatlonçu təcrübi olaraq xüsusi əzələ səyləri olmadan, sağlam insanın orta anatomomorfoloji göstəriciləri

hüdudlarında icra edir. Fəal hərəkətlərin çoxobrazlığı daxilində poliatlonçunun xüsusiyyətlərindən asılı olaraq daha sadə, eyni zamanda traektoriyasının amplitudası daha kiçik olan hərəkətlər seçməlidir.

Güllə atıcılığı zamanı zaman-məkan xüsusiyyətlərini də nəzərə almaq da lazım gəlir, yəni zaman vahidində lazım olan istiqamətdə bədən hissələrinin və silahın vəziyyətinin dəyişilmə sürətini müəyyən edən hərəkət sürətini. Xüsusilikdə isə bu, o hərəkətlərə aiddir ki, burada atəşin icra şəraitini ya silahın qaldırılmasının müəyyən cəldliyini, ya da silahın hərəkətinin nişanın hərəkəti ilə sinxronluğunu tələb edir.

Hər bir atəşin icrası zamanı poliatlonçunun fəaliyyəti zaman üzrə ardıcıl olaraq düzülür. Zaman xüsusiyyətlərinə görə atəşin müddəti, tempi və ritmi məlumdur.

Müddət dedikdə bütün hərəkətin, onun hissəsinin və yaxud ayrıca atəşin davam etdiyi zaman nəzərdə tutulur.

Temp atəşlərin təkrarlanması tezliyi və yaxud başqa sözlə desək, hərəkət aktlarının ardıcıl icra olunma cəldliyi deməkdir. O, xarici və daxili qanunauyğunluqların bir çox amillərindən asılı olaraq bütün atəş boyu dəyişə bilər. Lakin, bununla belə bu hallarda da temp poliatlonçunun texniki ustalığının göstəricilərindən biri kimi özünü göstərir. Yüksek dərəcəli poliatlonçularda temp öz yüksək stabilliyi ilə seçilir və sərf fərdidir.

Ritm müxtəlif hərəkətlərin bir-biri ilə uyğunluğunun, atəş prosesində poliatlonçunun fəaliyyətinin özünəməxsus ölçüsüdür. Ritmi müəyyən etmək üçün

hərəkətin icrasına, istiqamətinə, sürətinə görə fərqlənən fazalar müəyyən edilir. Ritm göstərilən səyləri əks etdirir, onların böyüklüyündən, tətbiq olunma zamanından və hərəkətin digər xüsusiyyətlərindən asılı olur. Ritm yalnız hərəki aktda tərkib hissələrin bir-birnə zaman nisbəti ilə deyil, həmçinin poliatlonçunun əzələ aparatının gərginləşmə və boşalma proseslərinin vaxtı-vaxtında növbələşməsi ilə xarakterizə edilir. Beləliklə, atəş ritmi elementar hərəkətlərin tam bütövlüyünü təşkil edən kompleks, dinamiki-zaman xüsusiyyətidir. Qeyd etmək lazımdır ki, insan organizmi ritmik işə daha həsasdır, burada o, daha az yorulur. Eyni bir ritmdə dəfələrlə işin təkrarlanması bir sıra məşqlər boyunça bu və ya digər əzələ reaksiyalarının düşməsinə çevrilir və hər bir sonrakı hərəkət qabaqcadan hazırlanır. Ritm növbəti atəşin kifayət qədər dəqiqliklə içərisi üçün vaçib olan əsas fəaliyyətlərin avtomatlaşmasını tədricən hazırlayır. Buna görə də yüksək dərəcəli poliatlonçular öz məqbul atəşlərini təlim – məşq prosesi boyunca özlərinin işləmiş olduqları müəyyən ritmdə yerinə yetirməyə çalışırlar.

Atıcılığın dinamikliyi xüsusiyyətlərinə aşağıdakılardır:


* inersion – poliatlonçunun bədəninin və onun idarə etdiyi silahın xüsusiyyətləri;

*güt – bədən nahiylərinin və onunla bağlı silahın qarşılıqlı əlaqəsinin xüsusiyyətləri;

*energetik – «atıcı-silah» biomexaniki sistemin iş qabiliyyətinin vəziyyəti və dəyişilməsi.

Ümumillikdə, dinamiki xüsusiyyətlər poliat-

İoncu tərəfindən zəruri hərəkətlərin icrasına təsir edən daxili və xariçi qüvvələrin cəmi ilə şərtləndirilir. Daxili qüvvə dedikdə məqsədəyönlü əzələ səylərinin inkişafı üçün orqanizmin imkanları nəzərdə tutulur. Atəş prosesində kimyəvi enerjinin kinematik enerjiyə və onun hərəki vəzifənin həlli üçün tələb olunan differensial qüvvəyə çevrilməsi baş verir. Xariçi qüvvələr atəş prosesində poliatlonçunun orqanizminə xaricdən təsir edən qüvvələrdən ibarətdir. Məsələn: bədən nahiyyələrinin ağırlıq qüvvəsi, silahın ağırlığı, mühitin müqavimət qüvvəsi və s.




Daxili qüvvə əzələlərin dartı qüvvəsinin cəmi olaraq mexaniki, anatomiq və fizioloji şəraitlərin cəmindən asılıdır. Əzələlərin dartı qüvvəsini müəyyən edən əsas mexaniki şərt - fiziki yükdür. Əzələyə yük vermədən onun dartı qüvvəsini müəyyən etmək mümkün deyil. Güllə atılıcılığında mexaniki yük əsasən cəki, bədən nahiyyələrinin, silahın ağırlığı, həmcinin inersiya qüvvəsi ilə özünü bürüzə verir. İnersiya qüvvəsi əsasən o, atıcılıq təmrirlərdə özünü göstərir ki, burada silahın sürətlə qaldırılması, yerdəyişməsi

və yaxud müəyyən istiqamətə yönəldilməsi vacibdir. Yəni, bu zaman silahın yerdəyişməsində böyük sürətlənmə inersiyanın böyük qüvvəsini tələb edir.

Biomexaniki nöqtəyi nəzərdən poliatlonçunun hərəkət-dayaq aparatı əzələ qrupları ilə təmin olunmuş idarə olunan biokinematik zəncirlər, halqalar və onların birləşmələridir.


Birlikdə onlar verilən tapşırıqları vahid biomehanizm kimi icra edirlər. Onun quruluşunun əsas xarakterik cəhəti dəyişkən xarakterli olmasıdır. Hər-



köt edən nahiylərin sayı, hərəketin sərbəstliyinin qədəri, əzələ qruplarının tərkibi və onların qarşılıqlı əlaqəsi dəyişgəndir. Hərəkət-dayaq aparatının biokinematik zəncirləri mütəhərrik birləşmiş halqalardan ibarətdir. Hər bir konkret halqa müxtəlif atıcılıq hərəkətlərinin icrasının xüsusiyyəti hərəkət edən halqaların və zəncirlərin miqdarını müəyyən edir. O, həndəsi birləşərək vahid bir halqaya çevirilir, oynaqlar fiksasiya olunur və yaxud ayrı-ayrı nahiylərdə hərəket qorunub saxlanılır. Silahla birbaşa temasla

bağlı olan bütün hallarda temasda olan halqalar artıq hərəkətlərin aradan qaldırılması ilə biomexaniki xarakterizə edilir.

«Atıcı-silah» biomexaniki sisteminə aşağıdakılardan təsir edir: silahın ağırlığı, halqaların (nahiyələrin) kütləsi, mühütin müqavimət qüvvəsi və s. Bütün bu təsirlər (xarıçı) təcrubi olaraq daimi olmur. Qeyd etmək lazımdır ki, mərkəzi sinir sistemindən olan eyni sinir impulsları digər eyni növdən olan şəraitlərdə əzələlərin bərabər səviyyədə gərginləşməsinə səbəb olur. Belə gərginləşmə isə öz növbəsində eyni hərəkətləri şərtləndirir. Lakin, təcrubi olaraq hər zaman mütləq eyni şəraitin olması mümkün olmadığına görə impulsarda da eyni növ reaksiyalar olmur. Əzələlərin dərti qüvvəsi yalnız mərkəzi sinir sistemindən gələn impulslar nəticəsində onun qıçılıqlanma dərəcəsindən deyil, həmçinin bir sıra digər səbəblərdən və onun vəziyyətindən asılıdır (yəni o nə qədər dartılıb, nə vaxt və hansı sürətlə), çünki əzələ qüvvəsinə eyni




olan impulslar vəziyyətindən asılı olaraq əzələlər dartinmanın müxtəlif qüvvələrini yaradır. Halqaların (nahiyələrin) hərəkəti bir çox əzələlərdə və həmcinin halqalara tətbiq edilən digər qüvvələrdən asılıdır. Buna görə də əzələlərin dərtılma qüvvəsi və halqanın hərəkəti arasında birmənalı əlaqə ola bilməz. Hər bir işçi halqanın ən rasional vəziyyəti bütün təlim-məşq və yarış prosesində poliatlonçunun qələcək işi üçün xüsusi əhəmiyyət kəsb edir.

Atıcılıqda ilk xarakterik vəziyyət hazırlanır. Bu termin müəyyən şəraitlərdə poliatlonçunun bədəninin nişangaha olan nisbətini xarakterizə edir. Poliatlonçunun hazırlığının xarakterik xüsusiyyətlərinin biri onurğa sütunun konfiqurasiyasıdır (xarici görünüşü). O, özü ilə bağlı olan halqaların: başın, yuxarı ətraf qurşağının, canağın, vəziyyəti ilə şərtləndirilir. Bununla yanaşı onurğa sütunun konfiqurasiyasına həmcinin, poliatlonçunun bədən nahiyələri ilə qarşılıqlı əlaqə zamanı silahın kütləsi də təsir edir.

Poliatlonçunun hazırlıq fazasında başın saxla-nılması zamanı bir qayda olaraq onu bir qədər irəli-əşər salır. Bu, nəinki boyun əzələlərinin gərginləşməsinə, həmcinin, reflektor olaraq kifozun artmasına (onurğanın döş nahiyəsinin arxaya əyilməsi) səbəb olaçaq. Hazırlıq fazasında ciyin qurşağı bir qədər irəli verilir, kürək sümükleri isə onurğa sütunundan kənara cəkilir ki, bu da kifozun artması ilə əlaqədardır. Bu vəziyyətdə yalnız onurğa sütunun əyriləri deyil, poliatlonçunun bədəninin bütövlükdə yuxarı hissəsinin konfiqurasiyası dəyişir. Silahın tutulması bir ciyinin (adətən sağ) digər ciyinə (sol) nisbətən bir qədər yuxarı qaldırıl-

ması hesabına baş verir. Bu, onurğa sütunun bir qədər sağa, və yaxud sola əyilməsinə səbəb olur.

Poliatlonçunun hazırlanmasında onurğa sütununun əyrilikləri gövdənin yuxarı nahi-yələrinin, həmcinin, silahın çəkisindən asılıdır. Hazırlanma həmcinin, gövdənin aşağı nahi-yə hissələrində də dəyişmələr yaradır. Canaq bud-canaq oynağına istinad etməklə yaranmış vəziyyətdən asılı olaraq, köndələn ox ətrafında firlanmanın hesabına az və ya çox dərəcədə əyilə bilər. Bu zaman muvafiq olaraq onurğa sütunun əyriləri arta və ya azala bilər. Həmcinin hazırlanmaya baldırların bükülməsi, aşiq-daban oynağında acılma təsir edir. Atıcılığın texnikası ilə şərtləndirilən, uzun müddət və fasıləsiz təsir edən amillər poliatlonçunun düzgün qamətinin davamlı olaraq pozulmasına səbəb olur. Buna görə də təlim-məşq prosesində hazırlıq fazasının biodynamikasının bütün xüsusiyyətlərinin nəzərə alınması çox vacibdir. Hər bir məşqə normal qamətin saxlanması və inkişafi üçün hərəketlər daxil etməlidir. Belə hərəketlərin forma və məzmunu müxtəlif olsa da mahiyyəti bir olmalıdır: normal qamətin deformasiyasına imkan verməmək. Profilaktika tədbirlərində biri-onurğa sütunun ən az kompensator



yayınmaları ilə rasional hazırlıq secməkdir. Burada, əhəmiyyəti az olmayan digər bir məsələyə də toxunmaq lazımdır: başın vəziyyətinin onurğa sütunun konfiqurasiyasına və əzələlərin tonusuna təsiri. Belə ki, istər üfüqi, sitərsə də şaquli müstəvidə başın normal vəziyyətinin dəyişməsi zamanı boyun əzələlərinin sinir cixıntılarının qıcıqlanması nəticəşində hazırlıq zamanı vəziyyətin refleksləri yaranır (boyun-tonus refleksləri). Başın qaldırılması və ya aşağı salınması müəyyən hazırlanmanın stabilliyini təmin edən gövdə və ətrafların əzələlərinin tonusunun reflektor dəyişilməsinə səbəb olur. Başın dönmələri, sağa və ya sola əyilmələri boyunun əzələ və vətərlərinin proprioresentorlarının qıcıqlanması ilə və bununla əlaqədar olaraq başa münasibətdə bədəni simmetrik vəziyyətə gətirməklə müşaiyət olunur. Bu zaman başın əyilmiş olduğu tərəfin ətraflarının açıçı əzələlərinin tonusu güclənir və eks tərəfin büküçü əzələlərinin tonusu artır.

Atəşin icrası zamanı poliatlonçunun fəaliyyəti mexaniki olaraq yalnız ayrı-ayrı hərəkətlərdən deyil, ardıcıl hərəkətlərin kifayət qədər mürəkkəb idarə olunan sistemindən ibarətdir. Bura həmcinin, hədəf nöqtəsinə və ya sahəsinə nisbətdə bədənin ayrı-ayrı hissələrinin və bütövlükde «atiçi-silah» sisteminin vəziyyətinin eyni obrazlığının fəal qorunub saxlanması daxildir.

Hər bir atəşin icrası zamanı poliatlonçunun bütün hərəkətləri qarşılıqlı alaqəlidir. Hərəki aktda olan bütün elementlər hər bir atəşin icrası zamanı vahid hərəkətlər sistemini yaradır. Deməli, hərəkətin

istənilən ayrıca bir elementinin parametrinin dəyişməsi bu və ya digər halda bütün sistemə təsir edir. Buna görə də istənilən hərəkətinin içrası prosesinin əsasında hər bir ayrıca atəş təşkil edən hərəkətlər sisteminin vahidliyi prinsipi durur.

İstənilən atıcılıq hərəkəti yalnız bir atəşin içrası ilə məhdudlaşdırır. Məşq prosesində poliatlonçu 40, 60 və daha zaçot atəşləri icra etməli olur ki, bunların da əsasında bütövlükdə hərəkətin nəticəsi cəmlənir. Hər bir hərəkət isə sadəcə ayrı-ayrı atəşlərin icrası ilə bağlı birdefəli psixomotor aktların cəmi deyil. Bu nöqtəyi-nəzərdən hərəkətin icrasının tamlığının yaradılmasında integrasiyaya tendensiya özünü bürüzə verir, yəni vahid məqsəd əsasında (bütövlükdə bütün hərəkətin yüksək son nəticəsinin əldə edilməsi) onun hissələrinin birləşməsi.

Bilavasitə atəşin icrası ilə bağlı olan təsirlər poliatlonçunun şüurunda əks olunur. Atəşin gedişatında onlar əvvəlki atəşlər zamanı yaddaşa qorunub saxlanılmış məlumatlarla uzlaşır. Beləliklə, icra edilmiş atəşin izinin səməresi poliatlonçunun növbəti atəşə səmərəli hazırlaşmasının formalışmasında iştirak edir. Atəşdən atəşə psixomotor aktlarının belə qarşılıqlı təsiri nəticəsində hərəkətlərin icrası zamanı yayılmalar azalır.

Uyğunlaşdırıcı dəyişikliklər əksinə, müxtəlif dəyişikliklər zamanı icazə verilən yayılmalarının sərhədlərini genişləndirilir. Bu, çox zəruri keyfiyyətdir. Ona görə ki, hərəkətlər çox zaman nisbətən dəyişən şəraitdə icra olunur. Hər bir hərəkət əzələ səylərinin, bədən nahiyələrinin dəyişməsi, idman

silahı, mühit və s. ilə qarşılıqlı təsirlə müşayət olunur. Lakin, yaddaşa iz elementlerinin toplanması prosesində onların qarşılıqlı təsiri hərəki aktların icrasının etibarlığını, yayınmaya davamlılığını artırır və tədrিচən təsadüfi əhəmiyyətli yayınmaları aradan qaldırır. Hərəkətin icrasına hazırlığın formallaşması üçün təsirlərin izinin yaddaşa qorunub saxlanması, atəşin icra keyfiyyətinin dəqiq qiymətləndirilməsi (özünüqiymətləndirmə) böyük əhəmiyyətə malikdir.


Atəş zamanı silahın kifayət qədər dayanıqlığının təmin edilməsi üzrə hərəkətlərin idarə edilməsi prosesində zəruri əzələ differensiasiyası poliatlonçu tərəfindən bədənin işçi nahiyyələrini hazırlıq zamanı təsbit etmə (cəmləmə) dərəcəsindən və poliatlonçunun bədəninə nisbətdə silahın təsbit olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu asılılıq ilk növbədə onunla izah olunur ki, belə idarəetmə prosesi təsbit etmədə iştirak edən əzələ qruplarında səylərin bölüşdürülməsi ilə bağlıdır.

Atəşə hazırlıq zamanı əzələlərin təsbit edici və saxlayıcı fəaliyyətinin qarşılıqlı təsiri yalnız ona görə deyildir ki, bu və ya digər işdə eyni əzələ qrupları iştirak edə bilər. Bu, həmçinin ona görədir ki, əzələ qrupları gördükleri işin növündən asılı olmayıaraq az və ya çox dərəcədə bir birləşmə qarşılıqlı təsir edirlər. Təcrübə göstərir ki, hazırlıq zamanı həddən artıq təsbit edici səylər göstərdikdə silahı optimal zonada saxlamaq çox cətindir, bu zaman atəş «dartmalarla» və qeydə alınmayan atəşlərlə müşaiyyət olunur. Eyni hall həddən artıq zəif təsbit edici səylərdə də müşaiyyət olunur. Buna əsasən bir qərara gəlmək

olar ki, «*katıcı-silah*» sisteminde məşq prosesində təcrübə yolu ilə əzələlərin ən rasional gərginliyini tapmaq və müəyyənləşdirmək lazımdır. Belə rasional gərginlik təsbitedici işi, həmçinin, hədəf nöqtəsində və yaxud sahəsində silahın saxlanılması üzrə işi şərtləndirir. Hazırlanmanın köməyi ilə silahı fiksasiya etmək qabiliyyətini elə işləmək lazımdır ki, atəşin icrası zamanı əzələ səylərinin dəqiqliq differensasiya imkanları saxlanılsın. Bu, poliatlonçunun təliminin başlıca vəzifələrindən biridir.


Atıcılıqda ixtisaslaşdırılmış hərəkətlərin dərk olunmasının əsas forması görmə qavrayışıdır. Məhz görmənin köməyi ilə poliatlonçu «*katıcı-silah*» sistemini məqsədə uyğun şəkildə idarəetməyə kömək edən zəruri ilkin məlumatları alır. Xarıçı məlumat növbəti təhlil üçün ilkin məlumatları özündə daşıdığına görə o, kifayyət gədər dəqiqliq və obyektiv olmalıdır. İlkin xarıçı məlumatların dəqiqliyi hədəfə nisbətdə köməkçi vasitələrin hərəkətinin məkan parametrlərinin fasiləsiz dəyişməsi yolu ilə əldə edilir. Məlumdur ki, nişan alma zamanı ölçmə cihazlarından istifadə etmək mümkün deyil. Ona görə də poliatlonçu nişan alma nöqtəsinə və yaxud sahəsinə nisbətdə nişan alma qurğularının məkanda yerləşməsini görmə vasitəsi ilə müəyyən edir. Bu, yalnız nişan alma qurğularının yerinin müəyyən etməyə deyil, həmçinin, lazım olan vəziyyətdə onların yayınmasını dəqiqləşdirməyə imkan verir. Yayılma parametrlərinin belə vizual müəyyənləşdirilməsinin köməyi ilə poliatlonçu hədəfə nisbətdə silahın verilmiş vəziyyətinin qorunub saxlanılmasına istiqamətlənmiş

əzələ diferensasiyasını həyata keçirir. «Atıcı-silah» sisteminin idarə edilməsi prosesində görmə analizatoru dəqiqliyin dərəcəsini müəyyən edən nəzarət vasitəsi rolunu oynayır. Bununla yanaşı o, özünəməxsus şəkildə korrektor rolunu da oynayır. Bu korrektor hərəkətin məkan parametrlərindəki dəyişikliklərin nəticələri haqqında mərkəzi sinir sistemində siqnal göndərir.



İlkin görmə məlumatlarının təhlilindən sonra mərkəzi sinir sisteminin müvafiq şöbələrindən nişan-gaha nisbətən silahın vəziyyətini korrektə etmək və yaxud tətiyi cəkmək üçün müəyyən əzələ qruplarına impulslar qəlir. Atəş zamanı daha məqsədyönlü nəticələrin formalaşması üçün optimal şəraiti və onlara nəzarəti təmin etmək üçün poliatlonçu görmə itiliyinə malik olmalıdır. Görmənin normal itiliyi dedikdə gözün bir dəqiqlidə verilən buçaq altında iki nöqtəni müəyyən etməsi nəzərdə tutulur. Görmənin itiliyi refraksiyanın həcmində, həmçinin əşyanın görünüşünün görmə analizatorunun mərkəzi cuxuru ilə uzlaşması dərəcəsindən asılıdır. Mərkəzi cuxur

görmənin ən böyük itiliyini təmin edir. Nişanalma və nişanalma qurgularının qarşılıqlı yerləşməsinə görmə nəzarəti bir-biri ilə görmə aparatının yalnız müşahidə edilən əşyaları dəqiq fərqləndirmək qabiliyəti ilə deyil, həmcinin, verilmiş vəziyyətdən məkança yayılmaların həcmini dəqiq müəyyən etmək qabiliyəti ilə bağlıdır. Belə yayılmaların müəyyən həcmində müəyyən əzələ diferensasiyası müvafiq olacaq. Hərəkətin məkan parametrlərinin görmə qiymətinin dəqiqliyi əzələ gərginliklərinin nizamlanmasının dəqiqliyinə bir başa təsir edir. Məhz belə əlavə əsasında hədəfə münasibətdə «atıcı-silah» dayanılıqlı vəziyyətinin qorunub saxlanılması zamanı zəruri koordinasiya uzlaşmalarının formalaşması baş verir. Atəşlərin icrası silahın az və ya çox dərəcədə fasiləsiz titrəməsi şəraitində həyata keçirilir. Bununla əlaqədar olaraq atəşin alınması və silahın dayanılıqlı vəziyyətinin qorunub saxlanılması üzrə zəruri koordinasiya uzlaşmalarını həyata keçirmək üçün cari informasiyasının təhlilinin yüksək tempi birinci dərəcəli əhamiyətə malikdir.




III FƏSİL. POLİATLONDA TEXNİKİ USTALIĞIN MODEL GÖSTƏRİCİLƏRİ

Poliationçunun texniki ustaiğının modelini tərtib etmiş olsaq, müəyyən məqsədə istiqamətlənmış qruplar üzrə göstəricilərə əsaslanmalıdır. Texniki ustalığın göstəricilərini iki qrupa bölmək olar:

*birinci qrup - texniki hazırlığın meyarları (texniki hazırlığın həcmi, hərtərəfliyi və rasionallığı);

*ikinci qrup - icranın keyfiyyət meyarları (icranın səmərəliyi və mənimşənilməsi).

Texniki ustalığın modeli



Texniki hazırlığın həcmi poliatlonçunun icra edə bildiyi texniki elementlərin sayı ilə müəyyən olunur. Poliatlonda hər hansı bir hərəkəti icra etmək üçün poliatlonçu sistem şəklində təkrarlanan, ardıcıl növbələşən məhdud sayılı hərəkətlərlə üzləşir. Bu nöqtəyi nəzərdən poliatlonçunun texniki hazırlığı öz böyük və mürəkkəb həcmi ilə fərqlənir.

Texniki hazırlığın hərtərəfliliyi poliatlonçunun yiyələnmiş olduğu hərəki fəaliyyətin müxtəliflik dərəcəsi ilə xarakterizə olunur. Poliatlonda idmançı müxtəlif xarakterli üç, dörd və ya beş hərəkət üzrə ixtisaslaşmalıdır. Bu hərəkətlərin hər biri öz səciyyəvi texniki hazırlığını tələb edir.

Texnikanın rasionallığı poliatlonçunun istifadə etdiyi hərəkətlərin, texnikanın icra üsulunun xarakteristikasıdır. Bu və ya digər texniki üsullar az və ya çox rasional ola bilər.

Poliatlonun bütün növlərində biomexanika, anatomiya, fiziologiya, antropometriya və digər elmlərin qanunlarının tətbiqi əsasında rasional texnikanın model göstəriciləri işlənib hazırlanmışdır. Bu göstəricilər müəyyən rasional texnikanı əldə etməyə imkan verir.

Texniki elementlərin həcmi, hərtərəfliliyi və rasionallığı poliatlonçunun texniki ustalıq səviyyəsi haqda məlumat əldə etmə imkanı yaradır. Lakin, onlar içranın keyfiyyətini eks etdirmir, poliatlonçunun bu və ya digər hərəkəti neçə icra etdiyindən danışmır. Texniki hazırlıq səviyyəsini müəyyən edən zaman hərəkətlərə yiyələnmənin keyfiyyətini, onların icrasının səmərəliyini və mənimşənilmə dərəcəsini nəzərə almaq vacibdir.

Texnikanın səmərəliyi rasionallıqdan fərqli olaraq həmin texnikaya yiylənmənin keyfiyyətini xarakterizə edir. Texnikanın səmərəliyinin qiymətləndirilməsi zamanı ən doğru üsul yerinə yetirilmiş hərəkətin hər hansı bir ideal ilə tutuşdurulmasıdır. Bu ideal yüksək dərəcəli poliatlonçunun texniki ustalıq göstəriciləri ola bilər.

Poliatlonda mənimsənilmə inteqral hazırlıqdan çox asılıdır. İnteqrasiya ixtisaslaşdırılmış hərəkətlərin vacib bir halda birləşdirilməsini nəzərdə tutur. O, hərəkətlərin bir-birinə təsirində özünü biruzə verir. Əgər əvvəlinçi hərəkət düzgün içra olunubsa, sonrakı hərəkətlər daha effektli olmalıdır. Bir hərəkətdə buraxılan səhv növbəti və yaxud bir sıra sonrakı hərəkətlərin düzgün gedışatını poza bilər. Bütün hərəkətlərin ümumi məqsədə tabe edilməsi inteqrasiya üçün xarakterikdir.

İdman ustalığının daha da təkmilləşdirilməsinin zəruri şərti mənimsənilməmiş texnikanın təsbit edilməsidir. Lakin, onun həyata keçirilməsi müəyyən hədlərdə tövsiyə edilir. Həddən artıq təsbit etmə gələcək təkmilləşməyə ləngidici təsir göstərə bilər; hərəkətlər sisteminin yenidən qurulmasına mane olar; hərəki tapşırıqların ən yaxşı həlli üsullarını axtarmaqdə çətinliklər yaradır. Belə olduqda, rasional hərəkətlərlə bir yerdə səhvler də möhkəmlənər, vərdiş halına çevrilə bilər. Beləliklə, təsbit etmə həm adekvat hərəkətlərin təkrarlanması dozasına, həm də onların icra olunduğu şəraitə düşünülmüş yanaşmanı tələb edir. Lakin, texnikanın lazımı səviyyəsinə nail olduqdan sonra təsbit etmə onu qoruyub saxlamağa imkan verir.

IV FƏSİL. POLİATLONDA İDMAN MƏŞQİNİN ƏSASLARI

İdman məşqi əsas istiqamətləri təlimə, tərbiyə-yə və özünütərbiyə-yə yönəldilmiş pedaqoji prosesdir. Bu prosesdə məşqçi istiqamətverici rola malikdir. Ö, bilavasitə poliatlonçunun fəaliyyətinə ümumi rəhbərlik edir, pedaqoji xarakterli ümumi və xüsusi prinsiplərə uyğun olaraq poliatlonçunun məşqlərini təşkil edir.

İdman məşqinin metodik əsasını hərəkət metodlarının sistemi təşkil edir. Bu metodlar elə qurulur ki, idman təkmilləşməsi prosesini büsbütün idarəetmə şəraitində daha çox artan effekt əldə etmək mümkün olsun. İdman məşqi, ümumiyyətlə yalnız hərəkətlər metodlarına bağlıdır və digər metodları qəbul etmir. Söhbət sistimli hərəkətlərdən gedir. Bu hərəkətlərin təsireddi amilləri optimal qanuna-uyğunlyğa tabedir və onlar bir növ məşqin metodiki kökünü, onun metodiki quruluşunu təşkil edir. Deməli, idman məşqi poliatlonçunun hazırlığının əsas formasıdır. Bu eyni zamanda hərəkətlər metodlarının köməyi ilə düzülüb quraşdırılan hazırlıq sistemidir.

Poliatlonçunun hazırlığında məşqdənkənar və yarısdankənar amillər sistemi xüsusi tədbirləri işə salaraq məşqdən və yarışdan sonrakı yükün bərpasını tezləşdirir. Bu amillər sistemi həm də ixtisaslaşdırılmış gigiyeniki, psixoloji, fizioterapiya və digər pro-seduralarda iştirak edir.

Məşq yükünün səmərəliliyini gücləndirən xüsusi amillər həm də məşqdə geniş prosesdə iştirak

edir, poliatlonçunun tərbiyəsinə və s. Təsir göstərir.

İdman məşqində bir sıra əlavə amillər bütövlükdə poliatlonçunun hazırlıq sisteminə daxildir. İdman yarışları da şəxsi hazırlıqdan kənara çıxır. Çünkü yarış təkcə hazırlıq funksiyası deyil, həm də daha geniş əhəmiyyətli funksiyani yerinə yetirir.

Hazırlıq zamanı həll olunan məqsəd və vəzifələrin başlıca hədəfi-idman nailiyyətidir.

Təbiidir ki, idman məşqində vahid şəkildə məqsədlər qarşıya qoyulmalı və həll olunmalıdır. Bunlara idman nailiyyətinin tələblərindən irəli gələn və müəyyən istiqamətə yönəldilmiş, bütün ictimai tərbiyə sisteminin vəzifələri də daxildir.

Poliatlonçu üçün məşq – onun hazırlığı prosesinə daxil olan və hissə-hissə həll olunan tətbiqi vəzifələrdir. Bu vəzifələrə fiziki, texniki, taktiki, psixoloji, nəzəri, intellektual hazırlığı da aid etmək olar.

Poliatlonçunun ümumi hazırlığının məzmunu onun seçdiyi növlə bağlıdır. Seçdiyi idman növü üzrə təkmilləşmə həm də poliatlonçunun hərtərəfli hazırlığının inkişafına daxildir. Bu təkmilləşməyə poliatlonun texnikasını və taktikasını öyrənmək, poliatlonun spesifik xüsusiyyətlərini mənimsemək cavab verir. Buna fiziki və psixoloji qabiliyyətləri tərbiyə etmək də aiddir.

İdman məşqi prosesində ideya, mənəvi, estetik, intellektual tərbiyə məsələləri, habelə poliatlonçunun hazırlığının psixoloji məsələləri də həll olunur.

Poliatlonçunun fiziki hazırlığı sahəsindəki vəzifələrə fiziki qabiliyyətləri tərbiyə etmək daxildir. Bu

vəzifələr poliatlonda vacibdir və geniş ümumi fiziki hazırlıq vəzifələrini təşkil edir.

Poliatlonçunun texniki və taktiki hazırlığı sahəsindəki vəzifələrə: idman texnikası və taktikasının təlimi, bacarıq və vərdişlərin təkmilləşdirilməsi və formalasdırılması daxildir. Bunlar isə idman ustalığının artmasına təsir göstərir. Bunlardan əlavə poliatlonçunun taktiki cəhətdən düşünmə bacarığı və iradi keyfiyyətlərinin tərbiyə olunmasının əhəmiyyəti böyükdür. Çünkü poliatlonçunun texniki və taktiki təkmilləşməsi bilavasitə bu keyfiyyətlərdən asılıdır.

Poliatlonçunun fərdi xüsusiyyətlərindən, poliatlonun xüsusiyyətlərindən, ilkin idman hazırlığı səviyyəsindən, məşqin mərhələsindən və digər vəziyyətlərdən asılı olaraq bu vəzifələr məşq prosesində ardıcılıqla həyata keçirilir ki, bütün bu vəziyyətlər konkret fərdi vəzifələrdən əmələ gəlmış və bir növ şaxələnmiş sistemi xatırladır. Onlar bir-birilə müəyyən dərəcədə əlaqəli olub, həm də bir-birinə tabedir. Bu vəzifələr təkcə idman məşqi çərçivəsində həyata keçirilmir.

Məşq prosesinin vəzifələrinin kompleks həllinin nəticəsi o deməkdir ki, poliatlonçu təlim görmüş vəziyyətdədir, yəni onun organizminin funksional imkanlarının səviyyəsi, spesifik və ümumi işgörmə qabiliyyəti artmış, idman fəaliyyətində bacarıq və vərdişlərin təkmilləşməsi sayəsində müəyyən səviyyəyə çatmışdır. Poliatlonçunun idman fəaliyyəti üzrə hərtərəfli hazırlığı o deməkdir ki, məşq prosesində qarşıya qoynulan kompleks vəzifələr bütövlükdə həll olunmuşdur.

V FƏSİL. POLİATLONDA MƏŞQİN İDARƏ OLUNMASI

İdman məşqinin idarə olunmasının əsasını poliatlonçunun fəal iştirakı ilə məqçi tərəfindən həyata keçirilən müxtəlif əməliyyatlar təşkil edir. Bu əməliyyatları üç qrupda cəmləşdirmək olar:

1. Poliatlonçuların ümumi vəziyyəti haqqında məlumat toplamaq (fiziki, texniki, taktiki, psixoloji, nəzəri, intellektual hazırlığın göstərişiləri, məşq və yarış yüklerinə müxtəlif funksional sistemlərin reaksiyası, yarış fəaliyyətinin parametrləri və s).

2. Məlumatların verilmiş və faktiki parametrlərin tutuşdurulması əsasında təhlili, qarşıya qoyulmuş səmərəliyin əldə edilməsini təmin edən məşq və yarış fəaliyyətinin xüsusiyyətlərinin korreksiyası və planlaşdırılması yollarının işlənib hazırlanması.

3. Məşq və yarış fəaliyyətinin qarşıya qoyulmuş səmərəliliyinin əldə edilməsini təmin edən məqsəd və vəzifələrin, planların, programların, vasitələrin, metodların işlənib hazırlanması və tətbiqi ilə əlaqədar qərarların qəbul olunması və reallaşdırılması.

Poliatlonda idman məşqinin idarə olunmasının obyekti poliatlonçunun davranışları, fiziki hazırlıq səviyyəsidir. Bu səviyyə tətbiq olunan məşq və yarış yüklerinin, idman hazırlığı sisteminde təsirlərin bütün kompleksinin nəticəsidir.

Məşq prosesinin idarə olunmasının məqsədi poliatlonçunun davranışının optimallaşdırılması, yüksək idman nəticələrinin əldə edilməsini təmin edən hazırlığın inkişaf etdirilməsi və təkmilləşdirilməsidir.

Məşq prosesinin idarə olunması həm idman məşqi sisteminin imkanlarını (qanuna uyğunluqlar, prinsiplər, əsaslar, vasitələr və metodlar), həm də idman hazırlığı sisteminin məşqdənkənar və yarısdankənar amillərini (xüsusi avadanlıqlar, ləvazimat və trenajorlar, bərpa vasitələri, iqlim amilləri, təşkilatı işlər) nəzərdə tutur.

Mütəxəssislər digər idman növlərində olduğu kimi, məşq prosesində poliatlonçuların vəziyyətinin idarə olunmasının əsas üç növünü qeyd edirlər:

mərhələli – məşq prosesinin böyük quruluşunun yaradılmasında hazırlığın müvafiqliyinə istiqamətləndirilir (çoxillik hazırlıq mərhələlərində, makrosilsiləldə, dövrlərdə);

cari – poliatlonçuların məşqin mikro və mezosilsilələrində, ayrı-ayrı yarışlarda davranışının müvafiqliyini təmin edir;

əməli – müxtəlif hərəkətlərin, komplekslərin icrası zamanı, məşq yükünün yerinə yetirilməsində və ya yarışlarda hərəki fəaliyyətin xüsusiyyətlərinə orqanizmin reaksiyalarının uyğunlaşmasına yönəldilir.

Mərhələli idarəetmə məşq prosesinin təşkilinin elə bir quruluşunu (çoxillik hazırlıq mərhələlərində, makrosilsiləldə, dövrlərdə) nəzərdə tutur ki, o, planlaşdırılmış nəticələrin və yarış fəaliyyətinin modelinin əldə edilməsini; hazırlığın müxtəlif tərəflərinin təkmilləşdirilməsini (fiziki, texniki, taktiki, psixoloji, nəzəri, intellektual) təmin etmiş olsun. Bu, idman məşqində mərhələli idarəetmə silsiləsində nəzərdə tutulan bir sıra əməliyyatların reallaşdırılması ilə əlaqədardır.

Mərhələli idarəetmənin səmərəliyi ilk növbədə idman fəaliyyətinin düzgün quruluşu, hazırlığın konkret növü haqqında təsəvvürlərin mövçudluğu ilə şərtləndirilir. Kifayət qədər dəqiq və hərtərəfli biliklərin olduğu halda mərhələli idarəetmə silsiləsinin digər əməliyyatlarının müvəffəqiyyətlə reallaşmasına ümidi besləmək olar. Yarış fəaliyyətinin və hazırlığın modelini əks etdirən məlumatların uyğunsuzluğu məşq prosesinin obyektiv idarə olunması imkanlarını xeyli məhdudlaşdırır.

Mərhələli idarəetmə silsiləsində vacib əməliyyat olaraq yarış fəaliyyətinin və hazırlığın modelinin işlənib hazırlanması hesab olunur ki, bunlar da təkmilləşdirmənin bu mərhələsində istiqamət kimi istifadə edilə bilər. Növbəti əməliyyatlar isə poliatlonçunun funksional imkanlarının, hazırlıq səviyyəsinin, yarış fəaliyyətinin səmərəliyinin qiymətləndirilməsi və fərdi məlumatların model məlumatlarla tutuşturulmasıdır ki, bu da işin istiqamətinin və lazım olan səmərənin əldə edilməsi yollarının seçilməsində zəmindir. Ardıcıl olaraq məşqin vasitə və metodlarının, işin həcmi, müxtəlif istiqamətli işlərin, məşq və yarış yüklerinin müqayisəsi və s. mərhələ, makrosilsilə və ya dövrün quruluşunun səmərəli variantının seçilməsi həyata keçirilir. Bu silsilənin tamamlayıçı mərhələsi məşq prosesinin səmərəliyinə mərhələli nəzarətdir.

Cari idarəetmə mikro və mezosilsilələrdə məşq prosesinin, ayrı-ayrı yarışların, məşqdə təsirleyici amillerinin, istirahət günlərinin, bərpa vasitələrinin uyğunlaşdırılması ilə sıx bağlıdır. Bütün bunlar,

poliationçunun orqanizminin lazım olan istiqamətdə tam uyğunlaşmasının səmərəli şəraitinin təmin edilməsi və mövcud imkanların yarıslarda özünü biruzə verməsi üçündür. Burada əsas olan aşağıdakılardır:

1. Məşq prosesində işin böyük, orta və kiçik yüklərə müvafiqliyini təmin etmək. Bu yükler bir tərəfdən uyğunlaşma proseslərini stimullaşdırılmalı, digər tərəfdən bu proseslərin tam keçiciliyini təmin etmək üçün şərait yaratmalıdır.

2. Mezosilsilələrdə yük və bərpa mikrosilsilələrinin rasional nisbiliyi səmərəli uyğunlaşmanın əsasıdır.

3. Pedaqoji və əlavə vasitələrin (fiziki, formako- loji, psixoloji, iqlim, maddi-texniki) kompleks tətbiqi yolu ilə bərpa və uyğunlaşma proseslərinin, iş qabiliyyətinin istiqamətli idarə olunması.

Cari idarəetmənin imkanlarının reallaşdırılması iki yolla həyata keçirilir. Birinci yol məşq günlərinin tipik modellərinin, mikro və mezosilsilələrinin, məşq proqramlarının üzlaşmasının, bərpa və stimullaşdırıcı vasitələrin tətbiqi ilə əlaqədardır. Belə modellərin, uzlaşmaların əsasını elmi əsaslandırılmış qərarlar təşkil etməlidir. Bu qərarlarda, fikirlərdə yorulmanın və bərpanın qanuna uyğunluqları öz əksini tapmalıdır. Məşq prosesinin belə tipik quruluş elementləri eksperimental olaraq işlənib hazırlanmışdır və poliatlonun müxtəlif növlərində ixtisaslaşan idmançıların hazırlıq prosesində sinəqdan çıxarılmışdır. Belə elementlərin poliatlonçuların orqanizminə təsir xüsusiyyətlərinin qanuna uyğunluqlarını bilmək, məşqçiye xüsusi nəzarətin məlumatlarından istifadə etməklə

onun vəziyyətini effektli idarəetməyə kömək edir.

İkinçi yol poliatlonçuların iş qabliyyətinə, yorulma və bərpa proseslərinin inkişafına, məşq təsirləri amillərinə uyğunlaşmaya, standart və son hədd yüksələrinə olan reaksiyaya olan daimi cari nəzarətə əsaslanır. Bu yol əlavə biliklər, xüsusi cihazlar, mütəxəssislərin (fizioloqların, biokimyaçıların) olmasını tələb etsə də, poliatlonçuların cari vəziyyətini düzgün qiymətləndirməyə imkan verir və buna müvafiq olaraq məşq yüklerinin həcmini və istiqamətini, iş və istirahət rejimini, daha effektli məşq vasitələrini seçməyi planlaşdırmağa şərait yaratır.

Əməli idarəetmə yarışlarda ayrı-ayrı məşq hərəkətlərinin və komplekslərin icrası zamanı orqanizmin funksional sistemlərinin reaksiyasının, hərəki fəaliyyətinin lazımlı olan xüsusiyyətlərinin əldə edilməsini nəzərdə tutur.

İdarəetmənin bu növü alınmış məlumatların tapşırıqlarla müqayisəsi əsasında əməli nəzarət vasitələri ehtiyatını təşkil edən göstəriçilərdən istifadə etmə ilə bağlıdır.


Əməli idarəetmə hazırlığın (fiziki, texniki, tak-tiki, psixoloji, nəzəri, intellektual) müxtəlif tərəflərinin təkmilləşdirilməsinin səmərəliyini müəyyən edən amildir. Əməli idarəetmənin əsasını məşq yükü parametrlərinin aşağıdakı xarakteristikaları təşkil edir: ayrı-ayrı hərəkətlərin davamlılığı və miqdarı, onların icrası zamanı işin intensivliyi, ayrı-ayrı hərəkətlər arasındaki fasilelərin davamiyyəti vəs. Bu məqsədlə poliatlonçuların orqanizminin imkanlarını eks etdirən ən müxtəlif göstəriçilər qiymətləndirilir. Müasir

texniki vasitələr hərəkətlərin dinamiki və kinematik xüsusiyyətləri, əsas funksional sistemlərin reaksiyaları, onların verilən xüsusiyyətlərə müvafiqliyi haqqında məlumatları əməli olaraq qeyd etməyə və poliatlonçulara çatdırmağa imkan verir. Bu, idman məşqi prosesində əməli idarəetmənin səmərəliyinin artmasına səbəb olur. . .

Yarış fəaliyyətinin əməli idarə olunması poliatlonunun fəaliyyətinin səmərəliyi, texniki-taktiki planlara riayət olunması, əsas rəqiblərin xüsusiyyətləri haqqında onun daima məlumatlandırılması ilə bağlıdır. Hər bir idman növünün özünün əməli idarəetmə sistemi mövcuddur. Poliatlonun bəzi növlərində o daha sadədir və bu, idmançıya öz fəaliyyətini məşqçilərindən, hakimlərdən, rəqiblərdən alınan obyektiv məlumatlar əsasında korrektə etməyə imkan verir. Məsələn: kross qaçışında, qumbara atma və atıcılıqda poliatlonçular verilən texniki – taktiki planlara riayət olunması, fəaliyyətin nizamlanması üzrə məşqçinin göstərişləri, əsas rəqiblərin çıxışları haqqında məlumatları daima alırlar. Poliatlonun digər növlərində yarış fəaliyyətinin müxtəlif əməli idarəetmə imkanları xeyli məhduddur. Məsələn: sprint qaçışında yarış fəaliyyətinin tez keçməsi, üzgüçülükdə isə məlumatların catdırılmasının cətinliyi ilə bağlıdır.

VI FƏSİL. POLİATLONDADA PROQNOZLAŞDIRMA VƏ MODELLƏŞDİRME

Poliatlon sahəsində aparılmış tədqiqatlar sübut edir ki, yüksək ixtisaslı idmançıların hazırlığının təşkili və idarə olunması çox aktual məsələlərdən biri olmaqla vahid sistemdə birləşir. Bu sistem müəyyən qanuna uyğunluqlara cavab verməklə aşağıdakı sxem-də öz əksini tapmışdır.



Hər bir məşqçi göstərilən sxemi yaxşı mənim-səməli və öz fəaliyyətini bu sxem üzrə həyata

keçirməlidir. Yalnız belə olduqda yükçək nəticələr əldə etmək mümkündür.

Poliatlonçuların hazırlıq prosesinin məqsədli şəkildə nizamlanması baxımından idman nəticələrinin proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Poliatlonda nəticələrin proqşnozlaşdırılması pisbi ardıcılıqla yüksələn templə həyata keçirilməlidir. O, poliatlonçunun çoxillik hazırlığının bütün mərhələlərində qısamüddətli və strateji proqnozlar şəklində tətbiq edilməlidir.

Proqnozun yalnız istiqamətləndirici deyil, həmçinin hazırlıq prosesinin idarə olunmasında bilavasitə həlqə rolunu oynaması üçün o, özündə yalnız yekun nəticəni deyil, həm də yekun nəticəyə təsir edən amillərin məcmusunu da əks etdirməlidir.

İdman nəticələrinin səviyyəsinin artım tempinə və idman ustalığının inkişaf dinamikasına əsaslanan proqnozlaşdırma konkret idman göstəricilərini müəyyənləşdirir. Proqşnoz minimal və maksimal göstəriciləri əhatə edir.

Məşqçi proqnozlaşdırılan göstəricilərə nail olunma metod və üsullarını, onların hazırlıq planında necə əks olunmasını, yəni proqnozun həyata keçirilməsinə kömək edən idarəetmənin vasitələrini müəyyən etməyi bacarmalıdır. Bununla əlaqədar olaraq güclü poliatlonçuların əsas parametrlərinin dəqiq qiymətləndirilməsi, yəni model xüsusiyyətlərin yaradılması vacibdir. Bu isə öz növbəsində idman hazırlığının daha səmərəli şəkildə idarə olunmasına imkan yaradır və poliatlonçunu planlaşdırılan idman nəticələrinə doğru yönəldir.

Poliatlonçunun hazırlıq sisteminde idman hazırlığının müxtəlif mərhələləri üçün modelin yaradılmasında aşağıdakı parametrlər nəzərə alınmalıdır: idman nəticələri, yaş və idmanla məşğul olma müddəti, morfoloji xüsusiyyətlər, tibbi-bioloji xüsusiyyətlər, xüsusi fiziki hazırlıq səviyyəsi, texniki hazırlıq səviyyəsi, psixoloji hazırlıq səviyyəsi.

**İdman nəticələri* – yüksək idmian nailiyətlərinin proqnozlaşdırılması alınan göstəricilərin nəzərə alınması ilə planlaşdırılır.

**Yaş və idmanla məşğul olma müddəti* – hazırlığın göstəriciləri nəzərə alınmaqla poliatlonun xüsusiyyətləri, həmçinin poliatlonçunun yüksək nəticələrinin müvafiq yaş sərhədləri ilə müəyyən edilir.

**Morfoloji xüsusiyyətlər* – boy, çəki, bədənin, qolların, ayaqların uzunluğu müəyyən edilir.

**Tibbi-bioloji xüsusiyyətlər* – modelin quruluşun işlənib hazırlanmasında poliatlonçunun orqanizminin funksional imkanlarının ümumi göstəriciləri ilə yanaşı onun xüsusi göstəriciləri də (sinir, ürək-damar, tənəffüs və digər sistemlərin) nəzərə alınmalıdır.

**Fiziki hazırlıq səviyyəsi* – poliatlonda texnikanın lazımı səviyyədə mənimşənilməsində, yüksək nəticələrin təmin edilməsində fiziki hazırlıq mühüm əhəmiyyət kəsb edir. Poliatlonçunun fiziki hazırlığının göstəriciləri bütün keyfiyyətləri əhatə etməlidir.

**Texniki hazırlıq səviyyəsi* – poliatlonçunun texniki hazırlıq səviyyəsi aşağıdakı göstəricilərlə müəyyən edilir:

- yarışlarda istifadə olunan texniki fəndlərin ehtiyatı;
- tətbiq olunan idman texnikasının səmərəliyi və uyğunluğu;
 - tətbiq olunan hərəkətlərin faydalılığı;
 - idman nailiyyətləri üçün müasir üsulların nəzərə alınması;
 - hərəkət potensialının istifadə dərəcəsi;
 - texniki ustalığın fərdi xüsusiyyətlərə (morphofunktional, psixofizioloji və s.) uyğunluğu;
 - maneə yaradan bir sıra amillərin təsiri zamanı idman texnikasının stabilliyi;
 - psixoloji vəziyyətin dəyişilməsi (startqabağı həyəcan, emosional coşqunuğu və s.);
 - müəyyən hüdudlar çərçivəsində əvvəlcədən planlaşdırılmış hərəkətlərin icrasını təmin edən hərəkət vərdişləri komponentlərinin quruluş müxtəlifliyi.

***Taktiki hazırlıq səviyyəsi** – poliatlonçunun taktiki hazırlıq səviyyəsi onun taktiki imkanlarının təhlili və hazırlıq prosesində, yarışlarda onları həyata keçirmə dərəcəsi ilə müəyyən edilir.

***Psixoloji hazırlıq səviyyəsi** – poliatlonda yüksək nəticələrə nail olmaq üçün zəruri olan xüsusiyyətlərlə müəyyən olunur. Bunun üçün poliatlonçunun psixoloji hazırlığının daha vacib xüsusiyyətlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə nail olunmalıdır:

- yüksək sinir fəaliyyətinin tipik xüsusiyyətləri;
- yüksək sinir fəaliyyətinin tipik xüsusiyyətləri;
- psixoloji proseslərin sabitliyi;
- psixoloji prosesləri idarəetmə bacarığı;

- xüsusi gərginliyə qarşı psixoloji sabitlik;
- texniki ustalığın hərtərəfli reallaşdırılmasında zəruri olan poliatlonçunun hissiyyatlı düşünmə ilə əlaqəli olan keyfiyyətləri.

Xüsusi testlərin köməyi ilə xüsusiyyətləri işləyib hazırlayarkən poliatlonçunun bacarıq səviyyəsinin qiymətləndirilməsi olduqca vasibdir (yarışlara hazırlıq, taktiki cəhətdən və bütün qüvvənin səfərbər edilməsi; çıxışın əvvəlcədən planlaşdırılan sxemini həyata keçirmək və konkret şəraitdən asılı olaraq taktikanı dəyişmə; hərəkətin taktikasının icrası zamanı taktiki variantların səmərəli tətbiqi).

Poliatlonçuların hazırlıq prosesinin idarə olunmasında model xüsusiyyətlərin rolü əhəmiyyətli olmaqla yanaşı, həm də birmənalı deyil.



Təlimin ilk mərhələsində poliatlonçunun fiziki, texniki, funksional hazırlığının model xüsusiyyətləri, onun yaşı, idman ustalığı mərhələsində isə yarış fəaliyyətinin model xüsusiyyətləri, məşqin bölmələri üzrə hazırlığın müxtəlif tərəfləri: fiziki, texniki, taktiki, psixoloji, nəzəri və s. daha böyük əhəmiyyət kəsb edir.

Ixtisaslaşmanın ən yüksək mərhələsində model göstəricilər həm keyfiyyət, həm də kəmiyyət baxımından poliatlona xas olan göstəricilərə uyğun olur. Bu mərhələdə onlar öz tərkibinə görə aşağı idman dərəcələrinə xas olan model göstəricilərdən tamamilə fərqlənirlər.


Model göstəricilər idman seçimi sisteminin informasiya təminatında böyük əhəmiyyətə malikdir. Belə ki, poliatlonçuya xas olan fiziki, psixoloji, fizio-

loji və digər funksiyalar, proseslərin və xüssü-siyyət-lərin mövcudluğu, onların yaş dinamikasının aşkarlanması istedadlı poliatlonçuların seçim probleminin həllinin səmərəli üsuludur.

Model göstəricilər hazırlığın bütün mərhələlərində xüsusi əhəmiyyət kəsb edir. İdman yükünün müəyyənləşdirilməsində fiziki, psixoloji, funksional hazırlığın model xüsusiyyətləri daha böyük əhəmiyyətə malikdir, seçimdə yaş fəaliyyətinin model xüsusiyyətləri və hazırlığın bölmələri üzrə idman fəaliyyətinin etibarlığı daha əşəmiyyətli hesab olunur.



YÜKSƏK DƏRƏCƏLİ POLİATLONÇULARİN MODELİNİN SXEMİ



VII FƏSİL. POLİATLONDA HAZIRLIĞIN MONİTORİNQİ

Müasir şəraitdə poliatlonçuların hazırlıq prosesi-nin səmərəliyi mütəmadi olaraq monitorinqlərin keçirilməsi ilə müəyyən olunur. Monitorinq nəzarət deməkdir.

Elmi ədəbiyyatların araşdırılması nəzarətin nəzəri, metodiki əsaslarına alimlərin, mütəxəssislərin, təcrübəli məşqçilərin müxtəlif baxışlarının mövcudluğunu müəyyən etdi [5, 21, 28, 38, 41, 46].

Ümumilikdə, tədqiqatçılar belə hesab edirlər ki, müxtəlif idman növlərində idmançıların fiziki inkişaf, fiziki hazırlılıq və sağlamlıq vəziyyətinə nəzarət aşağıdakı amillərə əsasən aparılmalıdır:

1. İdmançının ixtisaslaşma səviyyəsi.
2. Fiziki fəallığın tipinin və xüsusiyyətinin nəzərə alınması.
3. Qrupdaxili xüsusiyyətlərin və fəallığın fərqi.
4. İdmanla məşğul olmadan məqsədi.
5. Xüsusiyyətindən asılı olaraq yükün səviyyəsinin nəzərə alınması.
6. Bioenergetik sərfiyatın nəzərə alınması.
7. Müayinənin məqsədi.
8. İdmançı fəaliyyətinin xüsusiyyətlərinə təsir edən tibbi və bioloji parametrlərin nəzərə alınması.
9. Tədqiqatların kütləviliyi.
10. İdmançılar üçün norma və patolojiyaların meyarlarının vacibliyi.

**İdmançıların fiziki inkişaf, fiziki hazırlıq və
səfərəməlilik vəziyyətinə nəzərt**

**İdmançının ixtisaslaşmasına
səviyyəsi**

**Fiziki fəallığın tipinin və
xüsusiyyətinin nəzərə alınması**

**Qrupdaxılı xüsusiyyətlərin və
fəallığın fərgi**

İdmanla məşğul olmadan məqsədi

**Xüsusiyyətindən asılı olaraq
yükün səviyyəsinin nəzərə**

**Bioenergetik sərfiyyatın nəzərə
alınması**

Müayinənin məqsədi

**İdmançının fəaliyyətinin
xüsusiyyətlərinə təsir edən tibbi
və bioloji parametrlərin nəzərə
alınması**

Tədqiqatların kütləviliyi

**İdmançılar üçün norma və
patologiyaların meyarlarının
vaciblili**

İdmançının ixtisaslaşma səviyyəsi - idmançının ixtisaslaşması funksional – diaqnostika zamanı onun göstəricilərində iz qoyur. İdmançı orqanizminə verilən fizioloji tələblərin səviyyəsi də vacib sayılır.

Fiziki fəallığın tipinin və xüsusiyətinin nəzərə alınması - idman növləri siklik, oyun, sürət-qüvvə, təkmübarizlik, mürəkkəb koordinasiyalı növlərə bölnürlər. Buna müvafiq olaraq idmançıya verilən bütün müayinə metodları və tələbatlar fərqlənir.

Qrupdaxılı xüsusiyətlərin və fəallığın fərqi - bir çox idman növlərində idmançılar fəaliyyət amplua-sından asılı olaraq qruplara bölünürlər. Buna müvafiq olaraq onlara verilən tələblər, həmçinin müayinə üsulları müxtəlif olur.

İdmanla məşqul olmada məqsədi - həvəskər idmançılar üçün idmanla məşqul olma prinsipial məsələ deyil. Belə ki, sağlamlığında baş verən hər hansı bir nasazlıq üzündən idmandan getmək onun maddi durumuna əhəmiyyətli təsir etməyəcək. Lakin, peşəkar idmançılar üçün tibbi göstəriçilər əsasında spesifik fiziki fəallıqla məşqul olmaya qadağa onların maddi durumuna təsirlili zərbə ola bilər. Buna görə də mübahisəli tibbi məsələlərin həlli zamanı bu amil mütləq nəzərə alınmalıdır.

Xüsusiyətdən asılı olaraq yüksək səviyyəsinin nəzərə alınması - görülən işlərin mexanizminə görə bütün idman növləri aerob və anaerob növlərə bölnürlər. Bundan asılı olaraq mövcud idman növündə idmançının məşqul olma ehtimalını müəyyən etmək məqsədi ilə idmançı orqanizminə verilən tələblər və

funksional vəziyyətin qiymətləndirilmə üsulları əhəmiyyətli dərəcədə fərqlənir.

Bioenergetik sərfiyatın nəzərə alınması - idmançı orqanizminin sərf etdiyi kilokalarının səviyyəsini nəzərə almaq vaçibdir. Belə ki, bu amil məşq və yarışlardan sonra onun bərpasının sürət və müddəti-nə, həmçinin, hazırlıq prosesinin xüsusiyyətinə əhəmiyyətli təsir göstərir.

Müayinənin məqsədi - müayinənin həyata keçirilməsi prosesində məqsədin nəzərə alınması vaçibdir. Kompleks tibbi müayinənin gedişatı zamanı əldə edilə bilər; idmançı xəstədir, sağlamdır və yaxud patologiyanın olduğu halda onun yanında iştirakı nə ilə nəticələnə bilər; funksional vəziyyətin səviyyəsinin qiymətləndirilməsi, psixoloji hazırlıq, iş qabiliyyətini müəyyən edən amiller (fəal əzələ qruplarında mikrosirkulyasiya, psixika, aerob və anaerob təminatın səviyyəsi, morfoloji və antropometrik parametrlər və s.).

İdmançının fəaliyyətinin xüsusiyyətlərinə təsir edən tibbi və bioloji parametrlərin nəzərə alınması - idmançını məşq, yarış prosesində iştirak etməyə icazə verilən sağlam şəxslərə aid etmək kifayət deyil. Uyğunlaşmanın səviyyəsini və orqanizmin ehtiyat imkanlarını aşkar etmək vaçibdir.

Tədqiqatların kütləviliyi - bir çox idman növlərinin məşq xüsusiyyətləri tibbi müayinədən keçmənin tezliyini zəruri edir. Bununla əlaqədar olaraq üsullar imkan qədər qısamüddətli, lakin kifayət qədər məlumatlı olmalıdır ki, orta tibbi personalın sonradan daha uzunmüddətli və dəqiq təhlil üçün mütəxəssisə

təqdim etmə imkanı olsun.

İdmançılar üçün norma və patologiyaların məyarlarının vacibliyi – bu bir çox müayinələrə (EKQ, EEQ və s.) aiddir. Buna görə də, nəticələrin dəqiq işlənilməsi üçün xüsusi hazırlıq keçmiş, bu sahədə təkmilləşmiş təcrübəli tibbi personala ehtiyaç var.

Nəzarət zamanı obyektlər də düzgün seçilməlidir. Nəzarət obyekti kimi aşağıdakıları qeyd etmək olar:

- *fiziki yükler;
- *idmançının vəziyyəti;
- *idmançının hazırlığının növlərinin (fiziki, texniki, taktiki, psixoloji, nəzəri, intellektual) inkişaf səviyyəsi;
- *fiziki keyfiyyətlərin inkişaf səviyyəsi;
- *xüsusi idman avadanlığı (idman qurğuları, idman alətləri, köməkçi vasitələr);
- *idman hakimliyi;
- *formakoloji vasitələrin təsiri;
- *dopinq.

Nəzarət əsasən üç formada aparılır:

1. *Mərhələli nəzarət*. Məqsədi orqanizmin mərhələli vəziyyətlərinin (nisbətən uzun müddət – həftələr, aylarla davam edir; məsələn: boyun, dözümlülüyü, qüvvənin müəyyən səviyyəsi, bəzən cəki və s.) qiymətləndirilməsi və normalaşdırılmasıdır.

2. *Cari nəzarət*. Məqsədi orqanizmin çari vəziyyətində (1-2 gün ərzində dəyişir; bu, göstərilən müddət ərzində hərəkətlərin təsiri altında dəyişən fiziki vəziyyətin göstəriçiləridir, məsələn: iştaha, yuxu,

əzələlərin ağrısı vəs.) dəyişikliklərin müəyyən edilməsi və normalaşdırılmasıdır.

3. *Əməli nəzarət*. Məqsədi orqanizmin vəziyyətləpində (bir məşgələ zamanı fiziki hərəkətlərin bir dəfəli icrasının (qısa müddətli), hərəkətlər seriyasının təsiri altında dəyişirlər (ürək vurğularının tezliyi, arterial təzyiq) sürətli düzəlişlərin aparılması.

İdmandan *kompleks nəzarət* də geniş tətbiq olunur. Kompleks nəzarət məşq prosesində tətbiq edilən müxtəlif nəzarət formalarının (mərhələli, çari və əməli) təcrübi reallaşmasını nəzardə tutur. Əsas məqsədi idman hazırlığı prosesini idarə etmək üçün idmançının vəziyyəti və onun dinamikası haqqında hərtərəfli obyektiv məlumat almaqdır.

İdmançıların hazırlığının mərhələləri haqqında məlumat almaq üçün nəzarətin sübyektiv və obyektiv meyyarlarından istifadə olunur.

Yükün son həddə catlığıni göstərən subyektiv meyyarlara aiddir: təngnəfəslilik, dərinin qızarması və yaxud göyərməsi, ürəkbulanma, başqiçələnmə, ənsə nahiyəsində ağrı və ağırlıq hissiyatı, qulaqlarda səs, kürək altında olan və sol qola ötürülən ağrı. Yüxuslusluq, narahatlıq, əhval-rühiyyənin pozulması, məşğul olmaga həvəsin olmaması, ifrat yorğunluqdan xəbər verir. Bütün bunları məşqçi vizual olaraq və yaxud sorğu vasitəsi ilə təyin edə bilər. Əhval-rühiyyənin yaxşılaşması, gumrahlıq, sevinç hissi, məşğələlərin təsiri altında müsbət dəyişikliklərin baş verdiyini göstərir.

Obyektiv meyyarlara fiziki iş qabiliyyətinin və hazırlığın morfolofsional vəziyyətinin parametrləri

aid edilir. Belə ki, inkişaf edən ifrat yorgunluq içra olunan hərəkətin (sürət, addımların tezliyi, hərəkətlərin tempi, amplitudası, koordinasiya) say xüsusiyyətlərində özünü bürüzə verir.

İdmandan yüksün intensivliyinə nəzarət etmək üçün ürək vurgularının tezliyinin və qan təzyiqinin göstəriçilərindən istifadə edilir.

Məşq prosesində kompleks nəzarət ətraf mühütin xarici təsirlərinin dəyişməsini də nəzərdə tutur (havanın temperaturunun aşağı düşməsi, küləyin istiqamətinin dəyişməsi, yağışın, qarın yağması və s.) Bütün bunlar məşqin məzmununda dəyişikliklərin edilməsi zərurətini yaradır.

Kompleks nəzarətin bütün növləri məşq prosesinin idarə olunması zamanı istifadə olunan zəruri məlumatları verir. Bunun əsasında idmançının fiziki vəziyyətinin ilkin səviyyəsini müəyyən etmək və məşq prosesində məşq yüksünün təsir göstəriçilərinin dinamikasına nəzarət etmək mümkün olur.

Poliatlonçuların hazırlığına kompleks nəzarətin vəzifələrinə aididir:

- yüksək nəticələrin əldə edilməsi üçün daha böyük əhəmiyyətə malik olan orqanizmin ayrı-ayrı sistemlərinin funksional vəziyyətindəki dəyişikliklərin qiymətləndirilməsi;

- ümmumi və xüsusi iş qabiliyyətinin müəyyən-ləşdirilməsi;


- məşq yüksünün təcili diaqnostikası, yəni, hərəkətlərin içrası vaxtı və yaxın bərpa dövründə orqanizmdə baş verən dəyişikliklər;

- məşqdən sonrakı halın diaqnostikası, yəni, bərpanın sonrakı mərhələlərində baş verən dəyişikliklər (məşqdən bir gün sonra və sonrakı günlər);

- yüksək nəticələrin əldə edildiyi dövrdə, ən yüksək hazırlanmış («idman forması») vəziyyətində məşq zamanı ayrı-ayrı hərəkətlərin içrasından sonra, poliatlonçuların hazırlığının müxtəlif mərhələlərində alınan çari və əvvəlki yoxlama nəticələrinin müqayisəsindən alınan nəticələrin qiymətləndirilməsi;

- poliatlonçunun müayinə nəticələrinin digər güclü idmançıların (Dünya və Olimpiya çempionları, rekordcuları vəs.) funksional göstərişiləri ilə müqayisəli təhlili.

Məşq prosesində poliatlonçuların fiziki keyfiyyətlərinin inkişafına səmərəli monitorinqi müntəzəm olaraq testlə aparılan sınaqlar vasitəsilə həyata keçirmək olar. Bu sınaqlar zəruri olan fiziki keyfiyyətləri və funksiyaları aşkar edir. Monitorinq üçün testlər yaşa və hazırlıq səviyyəsinə müvafiq olaraq seçilməlidir. (cədvəl 1,2)



Cədvəl 1

Yeniyetmə poliatlonçuların fiziki hazırlığının qiymətləndirilməsini müəyyən edən test

№	Hərəkətlər	Səviyə-yənin qiyməti	Yaş				
			12	13	14	15	16
1	Qaçış 30m (san.)	5	5.3 və az	5.1 və az	4.9 və az	4.7 və az	4.6 və az
		4	5.4-5.5	5.2-5.3	5.0-5.1	4.8-4.9	4.7-4.8
		3	5.6-5.7	5.4-5.5	5.2-5.3	5.0-5.1	4.9-5.0
		2	5.8-5.9	5.6-5.7	5.4-5.5	5.2-5.3	5.1-5.2
		1	6.0 və çox	5.8 və çox	5.6 və çox	5.4 və çox	5.3 və çox
2	Fasiləsiz qaçış 5 dəq. (m)	5			1300 və çox	1400 və çox	1500 və çox
		4			1200-1300	1300-1400	1400-1500
		3			1100-1200	1200-1300	1300-1400
		2			1000-1100	1100-1200	1200-1300
		1			1000 və az	1100 və az	1200 və az

3	Yerindən uzunluğa tullanma (sm)	5	180 və çox	190 və çox	210 və çox	230 və çox	250 və çox
		4	165-180	185-190	195-210	215-235	235-250
		3	150-165	165-180	185-195	200-220	220-235
		2	135-150	155-165	165-180	180-200	205-220
		1	130 və az	150 və az	160 və az	180 və az	200 və az
4	Yerindən hündürlüyü tullanma (sm)	5	40 və çox	45 və çox	50 və çox	55 və çox	60 və çox
		4	35-39	40-44	45-49	50-54	55-59
		3	30-34	35-39	40-44	45-49	50-54
		2	25-29	30-34	35-39	40-44	45-49
		1	24 və az	29 və az	34 və az	39 və az	44 və az
5	Baş üzə- rindən iki əllə içi doldurul- muş çəki- si 2kq olan	5	310 və çox	355 və çox	410 və çox	480 və çox	575 və çox
		4	275-305	320-350	375-405	445-475	540-570
		3	240-270	285-315	340-370	410-440	505-535
		2	205-235	250-280	305-335	375-405	470-500

	topu atma (sm)	1	200 və az	245 və az	300 və az	470 və az	465 və az
6	Sallanma vəziyyətin dən dartınma (say)	5	9 və çox	10 və çox	13 və çox	17 və çox	17 və çox
		4	7-8	8-9	10-12	13-16	13-16
		3	5-6	6-7	7-9	9-12	9-12
		2	3-4	4-5	4-6	5-8	5-8
		1	2 və az	3 və az	3 və az	4 və az	4 və az

Cədvəl 2

Yeniyetmə poliatlonçuların fiziki inkişafının qiymətləndirilməsini müəyyən edən test

№	Göstərici lər	Səviy- yənin qiymə- ti	Yaş				
			12	13	14	15	16
1	Boyun uzunluğu (sm)	5	160 və yuxarı	168 və yuxarı	177 və yuxarı	185 və yuxarı	188 və yuxarı
		4	153-159	160-167	168-176	178-184	180-187

		3	146-152	152-159	159-167	170-177	172-179
		2	139-145	144-151	150-158	162-169	164-171
		1	138 və aşağı	143 və aşağı	149 və aşağı	161 və aşağı	163 və aşağı
2	Çəki (kq)	5	54 və yuxarı	58 və yuxarı	65 və yuxarı	75 və yuxarı	78 və yuxarı
		4	46-53	50-57	56-64	64-74	69-77
		3	37-45	42-49	47-55	53-63	60-68
		2	28-36	34-41	38-46	42-52	51-59
		1	27 və aşağı	33 və aşağı	37 və aşağı	41 və aşağı	50 və aşağı
3	ACHT (sm ³)	5	3501 və yuxarı	3801 və yuxarı	4601 və yuxarı	5201 və yuxarı	5801 və yuxarı
		4	3001-3500	3301-3811	4101-4600	4601-5200	5201-5800
		3	2501-3000	2801-3300	3601-4100	4001-4600	4601-5200
		2	2001-2500	2301-2800	3101-3600	3401-4000	4001-4600
		1	2000 və aşağı	2300 və aşağı	3100 və aşağı	3400 və aşağı	4000 və aşağı
4	Ən güclü	5	35 və yuxarı	40 və yuxarı	46 və yuxarı	52 və yuxarı	55 və yuxarı

	biləyin qüvvəsi (kq)	4	29-34	33-39	39-45	45-51	48-54
		3	23-28	26-32	32-38	38-44	41-47
		2	17-22	19-25	25-31	31-37	34-40
		1	16 və aşağı	18 və aşağı	24 və aşağı	30 və aşağı	33 və aşağı
5	Qolların uzunluğu (bədənin uzunluğu na nisbətən %-lə)	5	45.6 və yuxarı	45.3 və yuxarı	45.6 və yuxarı	45.8 və yuxarı	45.8 və yuxarı
		4	44.8-45.5	44.6-45.2	44.5-45.5	45.0-45.7	45.0-45.7
		3	44.0-44.7	43.9-44.5	43.4-43.3	43.4-44.1	43.4-44.1
		2	43.2-43.9	43.2-43.8	42.3-43.3	43.4-44.1	43.4-44.1
		1	43.1 və aşağı	43.1 və aşağı	42.2 və aşağı	43.3 və aşağı	43.3 və aşağı
6	Pəncənin uzunluğu (bədənin uzunluğu na nisbətən %-lə)	5	16.6 və yuxarı	16.6 və yuxarı	16.6 və yuxarı	16.5 və yuxarı	16.5 və yuxarı
		4	15.9-16.5	15.9-16.5	15.9-16.5	15.8-16.4	15.8-16.4
		3	15.2-15.8	15.2-15.8	15.2-15.8	15.1-15.7	15.1-15.7
		2	14.5-15.1	14.5-15.1	14.5-15.1	14.4-15.0	14.1-15.0
		1	14.4 və aşağı	14.4 və aşağı	14.4 və aşağı	14.3 və aşağı	14.3 və aşağı

Poliatlionçuların məşq prosesində müsbət sağlamlaşdırıcı səmərə fiziki vəziyyətin səviyyəsinin yaxşılaşması müəyyən meyarlar ilə qiymətləndirilir. Bu meyarlara aiddir:

*kəskin təkrar xəstələnmələrin miqdarının azalması;

*xroniki xəstəliklərin kəskinləşməsinin azalması;

*xəstəliklərdən sonra bərpa proseslərin sürətlənməsi;

*ürək-damar xəstəliklərinin inkişaf riskini göstərən amillərin azalması;

*bədənin artıq kütləsinin azalması və yaxud formallaşması;

*arterial təzyiqin azalması və yaxud normalaşması;

*lipid mübadiləsinin normalaşması;

*zərərli vərdişlərdən uzaqlaşma;

*hərəki fəallığın artması;

*sakit halda, yüksədən sonra və standart fiziki yükler zamanı ürək vurğuları tezliyinin azalması;

* hərəki testlərdə nəticələrin yaxşılaşması,

* fiziki səviyyənin artması.

Nəzarətin növlərini məqsəd, vəzifələr, istifadə olunan vasitələr və tətbiq olunan metodlar müəyyən edir (pedaqoji, həkim, gigiyenik, psixoloji mə s.)

Məşqçi tərəfindən yerinə yetirilən nəzarət pedaqoji nəzarətdir. Pedaqoji nəzarət fiziki inkişafın dinamikasının, ümumi və xüsusi hazırlığın səviyyəsinin, orqanizmin funksional vəziyyətinin, məşq yüklerinin idmançıların imkanlarına uyğunluğunu qiymət-

ləndirmək məqsədi ilə aparılır. Nəzarətin əsas tərkib hissəsi məşq və yarış yüklerinin parametrləri hesab olunur. Belə mürəkkəb amillərin dinamikasını düzgün qiymətləndirmək yalnız mərhələli şəkildə mümkündür. Lakin, dəyişmələr haqqında məlumatlar hər bir məşqin pedaqoji təsirlərinin cəmi fonunda yiğilir.

Pedaqoji nəzarətdə aşağıdakılard öz əksini tapır:

- idmançının fiziki vəziyyətinin göstəricilərinin inkişafında stabillik dərəcəsini, onların əhəmiyyətini və idman təkmilləşməsi prosesinə təsirini müəyyənləşdirmek (qabaqcadan öyrənməklə);

- məlumatlanmaya, etibarlığa və obyektivliyə olan tələblərə cavab verən müxtəlif testlərin və kompleks test proqramlarının hazırlanması;

- testləşdirmə və yoxlama sınaqlarının nəticələrinin, statik və pedaqoji qiymətləndirmə üsullarının, normativ tələblərin hazırlanması.

Pedaqoji nəzarətin məlumatları hazırlıq planlarının icrasına, idmançının fiziki vəziyyətinə nəzarət etməyə, istifadə olunan metodlar və vasitələrin səmərəliyini müəyyən etməyə, təlim – məşq prosesini təkmilləşdirmək üçün yeni yollar axtarmağa kömək edir.

Polatlonda pedaqoji nəzarət polatlondaçuların hazırlıq prosesi ilə bağlı aşağıdakı aktual məsələləri həll edir:

- tətbiq olunan vasitələrin səmərəliyinin qiymətləndirilməsi;

- polatlondaçının hazırlığının müxtəlif tərəflərini qiymətləndirmək üçün yoxlama normativlərinin əsaslandırılması və göstəricilərin seçilməsi;

- idman nəticələrin dinamikasının araşdırılması və poliatlonçunun nəticələrinin proqnozlaşdırılması;

- istedadlı poliatlonçuların seçilməsi.

Həkim nəzarətinin məqsədi məşq vasitələrinin düzgün istifadə olunmasına, hərtərəfli fiziki inkişafa, poliatlonçuların sağlamlığının qorunub saxlanılmasına kömək etməkdir.

Poliatlonda həkim nəzarətinin əsasını düzgün təşkil olunmuş həkim - müayinə sistemi təşkil edir. Bu sistemin əsasını kompleks həkim müayinəsi təşkil edir. Bu müayinə məşqul olanların vəziyyətinin daha tam xarakteristikasını verməli və bunun əsasında onların məşğələlərə buraxılması məsələsini həll etməli, müayinə olunların hər biri üçün daha adekvant olan məşğələ formasını, rejimini və məşq metodikasını müəyyənleşdirməlidir. Kompleks müayinələrin nəticələri poliatlonçularla aparılacaq işin planlaşdırılması üçün zəmin rolunu oynamalıdır.

Kompleks həkim müayinəsinin məzmununa daxildir: analiz (ümumi və idman); ümumi həkim müayinəsi (baxışı) və fiziki müayinə, fiziki inkişafın müəyyən edilməsi və qiymətləndirilməsi (sanatoskopiya və antropometriya); döş qəfəsinin rentgennoskopiyası; qan və sıdiyin kliniki analizi; nisbi sakitlik vəziyyətində idmançının iş qabiliyyətini təmin edən əsas sistemlərin funksional tədqiqi (əsasən ürək-damar, tənəffüs, sinir, sinir-əzələ sistemləri və analizatorlar); funksional sınaqlar.



Göstəricilər əsasında zəruri əlavə tədqiqatlar

aparılır. Müayinənin həcmi onun vəzifəsindən, poliatlonçunun yaşından, cinsindən, idman ixtisaslaşmasından, müəyyyn dərəcədə isə zəruri şəraitin mövcudluğundan asılıdır.

Vəzifəsinə və təşkilinə görə müayinənin aşağıdakı növləri mövcuddur: ilkin, təkrar (mərhələli) və əlavə. Kompleks müayinələr arasında məşq və yarış şəraitində çari həkim nəzarəti və tədqiqatı aparılır. Müayinənin əsasında məşqçi və bilavasitə idmançı üçün sağlamlıq vəziyyəti haqqında rəy verilir. Rəydə zəruri tövsiyələr də öz əksini tapmalıdır.







Әдәbiyyat

- 1.Аксенов В.П. Управление тренировочным процессом многоборцев ГТО на основе математического моделирования: автореф. дис. канд. пед. наук / В.П. Аксенов. М., 1986
- 2.Антонов А.Ф. Организационно-методические основы системы определения перспективности спортсменов в спринтерском беге: автореф. дис. канд. пед. наук А.Ф. Антонов. М., 1989
- 3.Алабин В.Г. Факторная структура соревновательной деятельности и физическая подготовленность морских многоборцев. Теория и практика физической культуры. 1986. №6
- 4.Ашмарин Б.А. Теория и методика физического воспитания. учеб. для пед. институтов. М. Просвещение, 1990
- 5.Бабич В.В. Управление предсоревновательной подготовкой многоборцев ГТО по данным педагогического контроля. автореф. дис. канд. пед. наук В.В. Бабич. Д., 1986
- 6.Балай А.А. Подготовка морских многоборцев: метод, пособие. Минск, Мин. ин-т культуры, 1993
- 7.Балин А.Д. Оценка уровня морфофункционального состояния спортсменов, занимающихся зимнем полиатлоном. Полиатлон. 2002. № 1-2
- 8.П.Белкина Н.В. Система оценки результатов комплексных тестирований спортсменов. Материалы научной и методической конференции по итогам работы в 1991-1992 годах. Хабаровский ГИФК. Хабаровск, 1993
- 9.Бондаревский Е.Я. Структура, методы оценки, уровни развития и пути совершенствования у спортсменов. учеб. пособие для студентов ин-тов физ. культуры и слушателей всех форм обучения. М., 1981

- 10.Борисов А.А. Инновационные подходы к подготовке морских многоборцев. Теория и практика физической культуры. 2007
- 11.Бондарчук А.П. Педагогические основы системы подготовки высококвалифицированных легкоатлетов-метателей: автореф. д-ра пед. наук в форме науч. докл. Л. 1987
- 12.Брейзер В.В. Программирование тренировочной нагрузки в годичном цикле подготовки. Теория и практика физической культуры. 1988
13. Буханцев К.В. Планирование подготовки пятиборцев. Легкая атлетика. 1987. №5
- 14.Варакин А.П. Годичный цикл тренировки пятиборца. М., 1999
15. Вайцеховский С.М. Современное пятиборье. М. Физкультура и спорт, 1978
- 16.Верхошанский Ю.В. Модель динамики состояния спортсмена в годичном цикле и ее роль в управлении тренировочным процессом. Теория и практика физической культуры. 1982. № 1
- 17.Верхошанский Ю.В. Программирование и организация тренировочного процесса. М. Физкультура и спорт, 1985
- 18.Волков В.В. Легкоатлетическое десятиборье. М.: Физкультура и спорт, 1976
19. Волков В.В. Тренировка в многоборье. М. Физкультура и спорт, 1974
- 20.Волков В.М. Спортивный отбор. М. Физкультура и спорт, 1983

- 21.Гильмутдинов Т.С. Физиологическая характеристика и ведущие факторы, определяющие спортивный результат в летнем полиатлоне. Полиатлон. 2002. № 1 - 2
- 22.Гильмутдинов Т.С. Техника и методика обучение метанию гранаты в летнем полиатлоне. Полиатлон. 1998. № 1
- 23.Гильмутдинов Т.С. Методические рекомендации проведения тренировок по метанию гранаты в соревновательном периоде. Полиатлон. 1999. № 1 - 2
- 24.Грузенкин В.И. Структура тренировочных нагрузок десятиборцев высокой квалификации в подготовительном периоде: автореф. дис. канд. пед. наук В.И. Грузенкин. М.: ВНИИФК, 1990
- 25.Дрюков В.А. Оптимизация структуры годичного цикла в современном пятиборье на этапе спортивного совершенствования: автореф. дис. канд. пед. наук В.А. Дрюков. Киев, 1982
- 26.Дрюков В.А. Основные направления и тенденции развития спортивных многоборий. Управление процессом подготовки спортсменов в многоборьях: сб. науч. тр. Киев, 1991
- 27.Дубограев И. Д. Состояние физической и спортивно-технической подготовленности квалифицированных десятиборцев и пути ее совершенствования: автореф. дис. канд. пед. наук И.Д. Дубограев. Тарту, 1975
- 28.Жмарев Н.В. Системный подход и целевое управление в спорте. Киев: Здоровья, 1984
- 29.Заикин И.О. Технологические условия подготовки спортсменов в комплексном многоборье: дис. канд. пед. наук И.О. Заикин. М., 2008

30.Зозуля С.И. Взаимосвязь физической работоспособности с некоторыми морфологическими особенностями спортсменов. Морфогенетические проблемы спортивного отбора: Сборник научных трудов. М., 1988

31.Иванченко Е.И. Теоретико-методические основы становления высшего спортивного мастерства пловцов: автореф. дис. д-ра пед. наук Е.И. Иванченко. М., 1999

32.Ивойлов А.В. Соревнования и тренировка. Минск. Вышэйшая школа, 1992

33.Казаков И.А. Дифференцированный подход к физической подготовке десятиборцев на этапе углубленной специализации. автореф. дис. канд. пед. наук И.А. Казаков; РГАФК. 1995

34.Калюта В.П. Структура тренировочных нагрузок в годичном цикле подготовки легкоатлеток-семиборок групп спортивного совершенствования. Волгоград: ВГАФК, 1997

35.Кейно А.Ю. Методика подготовки зимних полиатлонистов в годичном цикле тренировочного процесса . Вест. Тамб. ун-та. Сер. Естеств. и техн. наук. 2001. - Т. 6. - Вып. 1

36.Кейно А.Ю. Варианты тренировочных нагрузок полиатлонистов-зимников старших разрядов в годичном цикле тренировок: дис. канд. пед. наук А.Ю. Кейно. Малаховка, 2002

37.Коломбет А.Н. Дополнительные средства тренировки в стрелковой подготовке квалифицированных пятиборцев. М.,1999

38. В.И.Козак. Управление процессом подготовки спортсменов в многоборьях: сб. науч. тр. Киев, 1991

39.Козловский В.И. Еще раз о теоретических и практических аспектах тренировки. Научно-спортивный вестник. 1988. № 1

40.Комарова А.Д. Теоретико-методические основы системы подготовки легкоатлетов-многоборцев высшей квалификации: автореф. дис. д-ра пед. наук А.Д. Комарова. СПб. 1993

41.Корх А.Я. Комплексный контроль в пулевой стрельбе. метод, рекомендации. М.: ГЦОЛИФК, 1987

42.Крестовников А.Н.Очерки по физиологии физических упражнений. М. Фис, 1951

43.Криво В.М. Полиатлон в третьем тысячелетии. Полиатлон. 2000. № 1 - 2

44.Кулыба В.Н. Структура ударных микроциклов в годичном цикле подготовки квалифицированных спортсменов в современном пятиборье: автореф. дис. канд. пед. наук. В. Н. Кулыба. Киев: Киев. гос. ин-т физ. культуры, 1989. -24 с.

45.Кузин В.В. Типологические характеристики спортивной подготовленности женщин-семиборок высшей квалификации. М, 1998

46.Купчинов Р.И. Управление многолетней подготовкой спортсменов-многоборцев: дис. д-ра пед. наук. Р.И. Купчинов. М. 1998

47.Лагойда В.Г. Основы многолетней подготовки в современном пятиборье. Уфа, 1996

48.Лагойда В.Г. Совершенствование физических качеств с применением тренажера. Теория и практика физической культуры. 1996. № 2

49.Лагойда В.Г. Педагогические основы предсоревновательной подготовки высококвалифицированных спорт-

сменок в современном пятиборье. Вестник Башгосуниверситета, 1996. № 2

50.Литовченко Г.А. Некоторые особенности силовой подготовки мужчин полиатлонистов. Полиатлон. 2000. № 1-2.

51.Лучникова И.М. Методика психологической подготовки полиатлонистов в стрельбе. Полиатлон. 2002. №1-2

52.Мартыненко В.В. Структура тренировочных нагрузок на этапе непосредственной предсоревновательной подготовки десятиборцев высокой квалификации: автореф. дис. канд. пед. наук В.В. Мартыненко. М., 1976

53.Масальгин Н.А. Математико-статистические методы в спорте. М. Физкультура и спорт, 1974

54.Матвеев Л.П. Принципы теории тренировки и современные положения теории адаптации к физическим нагрузкам. Очерки по теории физ. культуры; под ред. Л.П. Матвеева. М. ФиС, 1988 .

55.Михайлов В.М. Индивидуальная подготовка многооборок различной квалификации на основе использования модельных характеристик: автореф. дис. канд. пед.наук . В.М. Михайлов. М., 1988.

56.Молодцов И. Г. Индивидуальная подготовка десятиборцев высокой квалификации на основе модельных характеристик соревновательной деятельности: автореф. дис. анд. пед. наук И.Г. Молодцов. М., 1982

57.Никольский Л.М. Школа мастерства. Л. 1949

58.Озолин Н.Г. Современная система спортивной тренировки. М. Физкультура и спорт, 1970

59.Озолин Н.Г. Настольная книга тренера. М. ООО Астрель, 2003.

60.Основы управления подготовкой юных спортсменов; под ред. М.Я. Набатниковой. М.: Физкультура и спорт, 1982

61.Павленко Ю.А. Непосредственная подготовка к соревнованиям квалифицированных спортсменов в современном пятиборье: автореф.дис. канд. пед. наук Ю.А. Павленко. Киев, 1992. - 24 с.

62.Петровский В.В. Кибернетика и спорт. Киев: Здоровья, 1973

63.Платонов В.Н. Современная спортивная тренировка. Киев: Здоровья, 1980

64.Платонов В.Н. Подготовка квалифицированных спортсменов. М.: Физкультура и спорт, 1986

65.Платонов В.Н. Адаптация в спорте. Киев. Здоровье, 1988

66.Salmanova N.B. Poliatlon. Dərslik. Bakı, 2008

67.Salmanova N.B. Yüksək dərəcəli poliatlonçuların hazırlanmasının nəzəri əsasları. Bakı. 2014

68.Требенок А.И. Летний полиатлон. Методика подготовки квалифицированных спортсменов-полиатлонистов: монография. Брянск: БФ МосУ МВД России, 2007

69.Уткин В.Л. Измерения в спорте. М, 1978

70.Шустин Б.Н. Моделирование в спорте высших достижений М.: РГАФК, 1995.

Mündəricat

Ön söz.....	3
I Fəsil. Poliatlonun əsas inkişaf mərhələləri, növlərinin xüsusiyyətləri və aktual problemləri.....	4
1.Poliatlonun inkişafının əsas mərhələləri.....	4
2.Poliatlonun növlərinin xüsusiyyətləri.....	16
3.Poliatlonun aktual problemləri.....	25
II Fəsil. Poliatlonun hərəkətlərinin biomexaniki əsasları.....	29
III Fəsil. Poliatlonda texniki ustalığın model göstəriciləri....	57
IV Fəsil. Poliatlonda idman məşqinin əsasları.....	60
V Fəsil. Poliatlonda məşqin idarə olunması.....	63
VI Fəsil. Poliatlonda proqnozlaşdırma və modelləşdirmə...	69
VII Fəsil. Poliatlonda hazırlığın monitorinqi.....	76
Ədəbiyyat.....	95

Müəlliflər:

SALMANOVA NAZİLƏ BALAKİŞİ qızı
*dosent, Əməkdar müəllim, Əməkdar məşqçi,
Idman ustası*

QARAYEVA SEVDA QİYAS qızı
*dosent, Əməkdar məşqçi,
Idman ustası*

N.B.Salmanova, S.Q.Qarayeva
Poliatlionun nəzəri əsasları
(magistrlər üçün dərslik)

Çapa imzalanmışdır: 08.09.2015

Formatı 60x84 1/16

Həcmi: 6, 5

Sifariş: 25

Tiraj: 300

Dərslik “Araz” nəşriyyatında nəşrə hazırlanmış
və çap edilmişdir.